

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



SəS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nö 189 (5420) 18 oktyabr 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Yunanistan-Azərbaycan əlaqələri müxtəlif sahələrdə inkişaf edir

Prezident İlham Əliyev Yunanistanın Azərbaycanda yeni təyin olunmuş səfirlinin etimadnaməsini qəbul edib



Səh → 2

Məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin internet xətti ilə təmin edilməsinə dair layihə müzakirə olunub



"Azercell Telekom" və onun törəmə müəssisəsi olan "Azeronline Ltd" birgə müəssisəsi tərəfindən məcburi köçkünlərin məskunlaşdırıldığı qəsəbelərdə yeni sosial layihə reallaşdırılacaq. AZERTAC xəber verir ki, bu barədə oktyabrın 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev və "Azeronline Ltd" birgə müəssisəsinin rəhbəri Yaşar Ələsgərovla görüşündə məlumat verilib. "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev şirkətin Azərbaycanda fəaliyyəti, "Azercell Telekom"un mobil rabitə sektorunda qazandığı nailiyyətlər, həyata keçirdiyi xidmətlər, yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqi və s. yeniliklər haqqında məlumat verib. Görüşdə Əli Həsənov qeyd edib ki, Azərbaycan dövləti...

→ 3

5

Helsinki Komissiyası
Dağlıq Qarabağla bağlı
dinləmələr keçirir



6

Azərbaycanda
migrantlara
münasibətdə heç bir
hüquq pozuntusu qeyd
alınmayıb



16

Dünya çempionatının
Avropa zonası üzrə
play-off mərhələsinin
püşkü atılıb



18 Oktyabr Azərbaycan
Dövlət Müstəqilliyi Günüdür



8

PA rəsmisi: "Sarkisyan
razılaşmanın pozmağı özüne
şərəf sayır"



3

Azərbaycan nümayəndə heyəti
Ciddədə sərhəd təhlükəsizliyinə
dair beynəlxalq simpoziumda
iştirak edib



3

"Aparılan islahatlar Nazirlər
Kabinetinin işinin daha effektli
olmasına gətirib çıxaracaq"



10

"Vaşinqton Tayms":
Azərbaycan terrorizmə
qarşı mübarizədə ABŞ-in
tərəfdasıdır



2

Sevinc Fətəliyeva: "Kongresmen
Smit işgalçi Ermenistanın
ən fəal dəstəkçilərindən
biridir"



3

Yunanistan-Azərbaycan əlaqələri müxtəlif sahələrdə inkişaf edir

Prezident İlham Əliyev Yunanistanın Azərbaycanda yeni təyin olunmuş səfirlərin etimadnaməsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Yunanistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqələdə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib. AZƏRTAC xəber verir ki, səfir Nikolaos Kanellos fəxri qarouvl dəstəsinin qarşısından keçdi. Nikolaos Kanellos etimadnaməsini Prezident İlham Əliyeva təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə səhbat etdi.

Səhbat zamanı Yunanistan-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri etrafında fikir mübadiləsi aparıldı, energetika sahəsində əməkdaşlıq və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər müzakirə edildi.

“Washington Tayms”: Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-in tərəfdasıdır

“Washington Tayms” qəzeti tərəfdarı “Azərbaycan: terrorizmə qarşı mübarizədə ABŞ-in tərəfdasıdır” sərləvhəli məqalə dərc edilib. AZƏRTAC xəber verir ki, məqalədə Azərbaycanın ekstremitizmə və terrorizmə qarşı mübarizəyə töhfəsindən və NATO ilə əməkdaşlığından bahs edilir.

Qeyd olunur ki, sentyabrın 7-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov NATO-nun hərbi komitəsinin sədri general Pyotr Pavelin rəhbərlik etdiyi nümayəndə heyeti ilə görüşüb. Görüşdə N.Sadıqov Şimali Atlantika Alyansı ilə hə-



bi münasibətlərin uğurlu inkişafını vurğulayıb, Azərbaycan ile NATO arasında hərbi əməkdaşlıqlıdan, Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun müxtəlif programları çərçivəsində fəaliyyətindən və “Qətiyyətli dəstək” qeyri-döyük missiyasının inkişafına

Azərbaycanın töhfəsindən danışır. N.Sadıqov Azərbaycan ilə NATO arasında mehsuldar və etimadə əsaslanan münasibətlərin qurulmasına ümummilli lider Heydər Əliyevin və Azərbaycan dövlətinin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rolunu xüsusiyyət vurğulayıb. Regionda hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Dağılıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüququn normaları çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb. General Pyotr Pavel Azərbaycanın həmişə NATO-nun etibarlı tərəfdası olmasını yüksək qiymətləndirib və ölkənin terrorizmə qarşı mübarizədə iştirak etməsinə görə minnətdarlığını bildirib. O, Azərbaycanın sülhmeramlı eməliyyatlara yüksək dəşimsələr üçün hava məkanını təmin etdiyini vurğulayıb, Azərbaycan sülhmeramlılarının Əfqanistanda yüksək peşəkarlıq səviyyəsini qeyd edib.

Rəsmi xronika

18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir. Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Səudiyyə Ərəbistanı Krallığının veli-hədi, Baş nazırın müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdülezziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

i.M.Sezenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Prezident İlham Əliyev “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 794-VQD nömrəli Qanunun tətbiqi haqqında Sərəncam imzalandı.

Prezident İlham Əliyev “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 796-VQD nömrəli Qanunun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalandı.

Prezident İlham Əliyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalandı.

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 795-VQD nömrəli Qanunun tətbiqi haqqında Sərəncam imzalandı.



Azərbaycan nümayəndə heyəti Ciddədə sərhəd təhlükəsizliyinə dair beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ciddədə şəhərində keçirilən "Dəniz və quru sərhədlərinin təhlükəsizliyi və toxunulmazlığı" mövzusunda beynəlxalq simpoziumda iştirak edib. AZERTAC xəber verir ki, konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Qvardiyasının rəisi, vitse-admiral Avvad al-Balavi ile görüşüb.

Görüşdə sərhədlərin toxunulmazlığı və təhlükəsizliyi, sahil mühafizəsi, sərhədçi zabitlərin təlimlərdə birgə iştirakı və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib. Eyni zamanda, beynəlxalq əməkdaşlıq, regionda və dünyada gedən proseslərin dövlətlərin sərhəd təhlükəsizliyinə təsiri məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Söhbət zamanı Azərbaycanın dövlət sərhədlərinin təhlükəsizliyi istiqamətində əldə etdiyi uğurlar və bu sahədə tətbiq olunan yeniliklər haqqında qarşı tərəfə məlumat verilib.

Asya Hacizadə
AZERTAC-in xüsusi müxbiri
Ər-Riyad

Məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin internet xətti ilə təmin edilməsinə dair layihə müzakirə olunub

Azercell Telekom" və onun tərəfə müəssisəsi olan "Azeronline Ltd" birgə müəssisəsi tərəfindən məcburi köçkünlərin məskunlaşdırığı qəsəbələrdə yeni sosial layihə reallaşdırılacaq. AZERTAC xəber verir ki, bu barədə oktyabrın 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev və "Azeronline Ltd" birgə müəssisəsinin rəhbəri Yaşar Ələsgərovla görüşündə məlumat verilib. "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev şirkətin Azərbaycanda fealiyyəti, "Azercell Telekom"un mobil rabitə sektorunda qazandığı nailiyətlər, həyata keçirildiyi xidmətlər, yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqi və s. yeniliklər haqqında məlumat verib. Görüşdə Əli Həsənov qeyd edib ki, Azərbaycan dövləti bir milyondan çox qaçqın və məcburi köçkünlünün bütün problemlərini özü həll edir. Həyata keçirilən tədbirlər nəticəsində 96 müasir qəsəbə salınıb, 250 min nəfər qaçqın və məcburi köçkünen mənzil şəraiti yaxşılaşdırılıb.

Əli Həsənov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir və oxşar problemlə üzləşən ölkələr üçün nümunə göstərilir. Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi təcrübə bu gün BMT tərəfindən bütün dünyaya yayılır.

"Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev bildirib ki, "Azercell Telekom"un tərəfə müəssisəsi olan "Azeronline Ltd" birgə müəssisəsi məcburi köçkünlərin məskunlaşdırığı yeni salınmış qəsəbələrde əhalinin dayanıqlı və keyfiyyətli FTTH standartlı (optik lifli kabel ilə) internet xidmətlərinə mövcud tariflərdən daha güzəştli şərtlərlə (15 faiz aşağı) çıxışını təmin etmək məqsədilə yeni layihə həyata keçirmək isteyir. Bunun nəticəsində isə həm yaşayış komplekslərində olan infrastruktur obyektlərində, həm də mənzillərde insanlar sürətli internet xidmətindən istifadə edə biləcəklər. Vahid Mürsəliyev, eyni zamanda, reallaşdırılacaq layihənin əhəmiyyətindən danışır və bu istiqamətdə birgə əməkdaşlığın sosial layihənin həyata keçirilməsində mühüm rol oynayacağını qeyd edib.

"Azercell Telekom"un məcburi köçkünlərin məskunlaşdırıqları qəsəbələrdə həyata keçirəcəyi layihəni yüksək qiymətləndirən Baş nazirin müavini Əli Həsənov bu layihənin səmərəlli olacağını vurğulayıb, bu işdə onlara lazımi köməklik göstərilecəyini deyib və Komitənin aidiyəti qurumlarına lazımi göstərişlərini verib.



PA rəsmisi: "Sarkisyan razılaşmanı pozmağı özünə şərəf sayır"

Sarkisyan adətinə uyğun olaraq danışıqlar zamanı əldə olunan razılaşmani pozmağı özünə şərəf sayır". SIA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyaset məsələləri üzrə köməkçisi Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazib. N.Məmmədov qeyd edib: "Təəssüflər olsun ki, S.Sarkisyan yenə öz ampluasındadır. Adətinə uyğun olaraq danışıqlar zamanı əldə olunan razılaşmani pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yene də sözünün üstündə durmadı. Heç olmasa həmsədrlərden və ATƏT-in nümayəndəsindən utanayıdı. Görünür, danışıqları pozmaq niyətindən el çəkmək istəmir.



Lakin o bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayıacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayıcaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi, Ermənistanda yaşayınları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar qoy çalışın".

Sevinc Fətəliyeva: "Konqresmen Smit işgalçı Ermənistanın ən fəal dəstəkçilərindən biridir"

ABŞ konqresmeni Kristofer Smit Azərbaycana qarşı həmişə qərəzli münasibəti ilə seçilip. Azərbaycan cəmiyyətinə K.Smitin fəaliyyəti yaxşı tanıdır". Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərə əlaqələr komitəsinin sədri müavini, YAP-in Beynəlxalq əlaqələr şöbəsinin müdürü Sevinc Fətəliyeva deyib.



S.Fətəliyeva bildirib ki, 1990-ci illərin əvvəlində Azərbaycana qarşı qəbul olunmuş ədaletsiz "907-ci dəzeliş" in müelliflərindən olan K.Smit tutduğu vəzifə və imtiyazlarından istifade edərək Dağlıq Qarabağın müstəqilləşməsi və ona birbaşa yardım göstərilməsi kimi məsələlərdə daim ermənilərin en böyük dəstəkçilərindən biri olub. Həmçinin K.Smit uydurma "erməni soyqırımı" kampaniyasının fəal təşkilatçılarından biri kimi, ardıcıl olaraq Türkiyəyə, Türk dünyasına qarşı çıxışları və düşmən münasibəti ilə seçilir.

"O, ABŞ-in uydurma "erməni soyqırımı" ni tanımışının ən aktiv tərəfdarlarındandır. Bu şəxs həmişə özüne "demokratiya" libası geyindirməyə çalışıb. Amma əməlleri ise demokratiya ilə daban-dabana ziddir. Smit həqiqətən demokratiya, insan haqlarının müdafiəçisidir, onda dünya insan haqlarının pozulmasına, o cümlədən Ermənistən Azərbaycan torpaqlarını işğal edərək bir milyondan insanın öz doğma yurdlarında yaşamaq hüququndan məhrum etməsini pisləyerdi. Lakin biz bunun əksini görürük və Smit işgalçı Ermənistən ən fəal dəstəkçilərindən biridir. Bütün bunları nəzəre alaraq deyə bilərik ki, ABŞ Helsinki Komissiyası bu dini məsləhətləri keçirməklə Ermənistən "müdafiəyə ehtiyacı olan tərəf" kimi tanıtmaq və ABŞ qanunvericilərini işgalçı rejimə maliyyə və hərbi xarakterli yadımı artırmağa çağırmaq məqsədi gündür"- deyə, S.Fətəliyeva vurğulayıb.

Sərdar Məhəmməd Yunis: "Pakistan Azərbaycanla dini-mənəvi sahədə əməkdaşlığı hər zaman hazırlıdır"

Azərbaycanın Pakistanın səfəri Əli Əlizadə bu ölkənin dini işlər və dinlərərətən harmoniya üzrə federal naziri Sərdar Məhəmməd Yunis ilə görüşüb. AZERTAC xəber verir ki, səfir ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiriyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bildirib, her iki ölkənin bütün məsələlərdə daim bir-birini dəstəklədiklərini vurğulayıb.



Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın teşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosial-əməkdaşlıqla bağlı tədbirlər, xeyriyyə tədbirləri, ölkəmizdə tikişlər və bərpa olunan məscidlər, dini abidələr haqqında məlumat verən səfir, İslam dinin mərhəmət, sülh, dostluq və əmin-amanlıq dini olduğunu, bunun dünya ictimaiyyətinə düzgün çatdırılması istiqamətində Azərbaycan tərəfindən də mütəmadi olaraq müxtəlif layihələrin həyata keçirildiyini bildirib.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyi İli" elan olundu, Bakıda İslam Həmrəyi Oyunlarının, həmçinin ölkəmizdə eləcə də bir sıra xarici dövlətlərdə Azərbaycanın təşkilatçılığı ilə müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Sərdar Məhəmməd Yunis Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu bildirib, hər iki ölkənin bir-birinə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Dinlərərətən əlaqələrin önemini qeyd edən nazir İslam dininin məqsəd və məramlarının aşınması istiqamətində işlərin aparılması zərur olduğunu, Azərbaycanın həyata keçirdiyi layihələrin yüksək qiymətləndirdiyini, dini işlər sahəsində Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığı hər zaman hazır olduğunu diqqətə çatdırıb.

Dünya arenasında xüsusi çəkisi olan Azərbaycan idmanı



Azərbaycanın yüksək inkişaf tempi, bütün sahələrdə olduğunu kimi, idman sahəsində də böyük və tarixin səhifələrinə düşən uğurların eldə olunmasına imkan yaradıb. İdmanın maddi-texniki bəzasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. Müxtəlif idman gülləş, futbol, intellektual oyunlar, şahmat və s. növlərdə Azərbaycan Avropanın və dünyyanın diqqətindədir. İdmana ayrılan diqqətin nümunəsidir ki, mötəbər idman yarışları və tədbirlər ölkəmizdə keçirilir. Tədbirlər uğurla ev sahibliyi edən Azərbaycanda bu gün Ümumdünya Boks Şurasının 55-ci Konvensiyası keçirilir. Konvensiya dünyada 55 ildir ki, keçirilir. Tədbirin ölkəmizdə təşkil heç də təsadüfi deyildi. Belə ki, iştirakçıların ümumi rəyi əsasında demək mümkündür ki, tədbirlərin ən səmimi, ən qonaqpərvər və gözəl təşkil olunduğu yer Azərbaycandır.

Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının Bakıda keçirilməsi və dünyanın ən məşhur bokşularının bu tədbirdə iştirakı ölkəmizin dünya idmanına mühüm töhfələr verdiyini, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini bir daha təsdiqləyir. Bu, həm də ölkəmizin təbliği və Azərbaycan idmanının dünyada tanıdlılması baxımından son derecə əhəmiyyətli addımdır. Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının nümayəndə he-yeti ilə görüşündə ölkəmizin məşhur insanların iştirakı ilə bu cür mötəbər tədbirə ev sahibliyi etməsini ölkəmiz üçün fərqlikdir. hal olduğunu vurğulayıb. Dünya idman əfsanələrinin Azərbaycanda olduğunu bildiren Cənab Prezident tarixdə ilk dəfə keçirilən Avropa Oyunları kimi önemli idman tədbirlərinin də, mehz Azərbaycanda təşkil olunduğu diqqətə çatdırıb: "...bütün digər qitə oyunları artıq dəfələrlə təşkil olunub, məsə-lən, Amerika, Asiya və Afrika Oyunları, lakin

Olimpiya Hərəkatının başladığı Avropanın özünəməxsus oyunları olmamışdı. Beləliklə, ilk Avropa Oyunları iki il bundan əvvəl bura-da təşkil edildi. Bu il Azərbaycanda minlərlə atletin iştirakı ilə İslam Həmrəyliyi Oyunları da keçirildi... Əlbətə ki, digər müxtəlif idman yarışları da keçirilmişdir. Onların sırasında "Formula-1" şəhər halqası da var və Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarındakı nəticələrimiz də".

Müsəris dövrümüzde idman sahəsində gerçikləşdirilən dövlət siyaseti, Olimpiya ideallarının təbliği, müsəris Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana əvvəl qərbdən yanaşı, idmançılarımızın sərqi mötəbər beynəlxalq yarışlardan qalib kimi eşidilir. Idman sahəsində qazanılan uğurları diqqətə çəkən Cənab Prezident Rəsul Rəhimov Yay Olimpiya Oyunlarında Azərbaycanın 18 medal qazanaraq, ümumi medal sayına görə dünyada 14-cü yerde qərarlaştıqını bildirib: "On milyon əhalisi olan və cəmi 25 il bundan əvvəl müstəqilliyyini bərpa etmiş bir ölkə üçün bu, böyük bir nəaliyyətdir".

Qızıl medallara sahib olan idmançılarımız Azərbaycanın adını yüksəkkilərə qaldırırlar. Elə bu yaxınlarda "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhəlesinə vəsiqə qazanması uğurların davamı idi. Qələbə ilə Avropada 650-700 klub arasında "Qarabağ" ilk 32-liyə daxil oldu. Bu nəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin futbol tarixində yeni səhifəsinin açılması kimi qiymətləndirdi.

İdman hərəkatında uğurların eldə edilmesi, beynəlxalq səviyyədə keçirilən yarışlarda Azərbaycan idmançıları terəfindən dövlət bayrağının ucaldılması, Dövlət Himinin səsləndirilməsi, Azərbaycanın çox mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi ölkəmizin dünya idmanı sahəsində yeri olduğunu bir daha sübut edir.

**"...QƏLƏBƏ UĞRUNDĀ
BU CÜR ƏZMLƏ
MÜBARİZƏ APARMAQ**

SƏMİMI-QƏLBDƏN MİLYONLARLA AZƏRBAYCAN VƏTƏNDƏŞİNA SEVİNC BƏXŞ ETMƏK İSTƏYƏN İDMANÇIYA XASDIR"

Təbii ki, dövlət siyaseti və iradesi Azərbaycanı uğurlara doğru aparır. Bütün uğurların davamı olaraq bu günlərdə keçirilən qadınlar arasında voleybol üzrə Avropa çempionatında milli komandamızın dördüncü yeri tutması da idmana dövlət qayığını daha bir nümunəsidir. Çempionatın təkcə Bakıda deyil, həm də regionda keçirilməsinin əlamətdar olduğunu vurğulayan Azərbaycan Prezidenti, bunun ölkəmizdə idman infrastrukturunun inkişafının göstəricisi olduğunu bildirib: "Bütün idman növleri, o cümlədən, voleybolda idmançılar üçün yaradılan yaxşı şərait olmadan belə dinamik inkişaf mümkün olmazdı. Bütövlükde, Azərbaycan dünya Olimpiya ailəsində artıq öz layiqli yeri tutub. Bu, bizimlə yanaşı, beynəlxalq strukturların, o cümlədən, Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya komitelerinin verdiyi qiymətdir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın heyəti ilə görüşü zamanı idmançılarımızın layiqli çıxışını bütün azarkeşlərde böyük sevinc bəxş etdiyin vurğulayıb. Qeyd edib ki, bu, son dərəcə maraqlı idman mübarizəsi idi və çempionat bizim qadın voleybolumuzun səviyyəsini bir daha nümayiş etdirdi. Bütövlükde, qadınlar arasında voleybol üzrə Avropa çempionatı çox uğurla keçdi və təşkilatlıq yüksək səviyyədə oldu. Milli komandamız medal qazanmağa yaxın olsa da, dördüncü yerə layiq görüldü. Avropada 4-cü yeri qazanmanın böyük nəaliyyət olduğunu bildirən Prezident İlham Əliyev qrupdakı və dördəbir final oyunundakı rəqiblər üzərində böyük üstünlükle qazanılan qələbələrin azarkeşlər üçün gözlənilməz olduğunu qeyd edib. "Bizim idmançılar çox peşəkar və vətənpərvədir. Çünkü qələbə uğrunda bu cür əzmələ mü-

barizə aparmaq səmimi-qəlbən milyonlarla Azərbaycan vətəndəsinə sevinc bəxş etmək istəyən idmançıya xasdır", - deyən Prezident İlham Əliyev idmançılarımızın gələcədə də bizi yaxşı nəaliyyətlərlə sevindirəcəklərinə əminliyini ifadə edib.

AZƏRBAYCAN VOLEYBOLUNUN INKİŞAFINDA XİDMƏTLƏRİNƏ GÖRƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN EHTİYAT FONDUNDAN 2,0 (İKİ) MİLYON MANAT AYRILIB

Qeyd edək ki, son bir il ərzində milli komandamız 23 rəsmi oyun keçirib, bunların heç birində möğlül olmayıb. Dünya çempionatının seçmə yarışlarında 5 oyunun hamisində 3-0 hesabi ilə qələbə qazanıb. Avroliyada qələbə eldə edib və 2018-ci ilde Yaponiyada keçiriləcək dünya çempionatının finalına vəsiqə də qazanıb. Bütün bunlar milli komandamızın peşəkarlığına söykənir. Əminliklə vurğulamaq mümkündür ki, voleybol üzrə qadınlardan ibaret milli komandamız real güce malikdir.

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Sərəncamına əsasən, voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakını, ölkəni layiqinə təmsil etdiyini nəzərə alaraq, Azərbaycan voleybolunun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına Azərbaycan Respublikasının 2017-ci il dövlət bütçəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrıilib. Bu diqqət və qayğı idmançılarımızı daha yeni qələbələrə səsləyəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Helsinki Komissiyası Dağlıq Qarabağıla bağlı dinləmələr keçirir

Bu gün ABŞ Helsinki Komissiyasının yenidən başlanmasıının mümkünüy, bu məsələdə ABŞ ve ATƏT-in rolü mövzusunda növbəti müzakirələrə start verilir. Helsinki Komissiyasının daha əvvəl sərgilədiyi mövqə və onun hazırkı sədri, konqresmen Kristofer Smitin ermənipərest mövqedə olması bu dinləmələrin Azərbaycanın xeyrinə olacağına şübhələr yaradır. Helsinki Yekun Aktının əsas prinsipləri olan bərabərlik, zor işlətməmək, dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq, mübahisənin dinc yolla həll olunması, insanların hüquq və azadlıqlarına hörmət, dövlətlər arasında əməkdaşlıq kimi müddəaları Ermənistən tərəfindən kobud şəkilədə pozulsa da, komitənin bir dəfə də olsun işgalçı ölkəni qınayan bəyanat qəbul etməməsi münaqişənin həlli istiqamətində müsbət nəticə əldə olunacağı barədə düşünməyə belə əsas vermir.

Konqresdə Qarabağ münaqişəsinin müzakirəyə çıxarılmasında məqsəd güdüllür

Azərbaycana qarşı "907-ci düzəliş"in müəlliflərindən və ABŞ-in "erməni soyqırımı" tanımاسının ən aktiv tərəfdarlarından biri olan ermənipərest siyasetçi konqresmen Kristofer Smitin sədrliyi ile Helsinki Komissiyasında keçiriləcək növbəti dinləmələrdən Azərbaycan tərəfi heç bir müsbət nəticə gözləmir. Daha doğrusu, erməni lobbisinin çox böyük təsire malik olduğu Konqresdə Qarabağ münaqişəsini müzakirəyə çıxarmaqla Helsinki Komissiyası ABŞ hökmətinin işgalçı Ermənistana başda hərbi və maliyyə dəstəyi verməklə yardımalarını artırmaq məqsədi güdür. Maraqlıdır, Helsinki dinləmələri, nədənsə qondarma erməni soyqırımı abidəsi önündə diz çökən ermənipərest konqresmen Kristofer Smitin ABŞ Erməni Milli Komitəsi rəhbəri Aram Hamparşyanla bu yaxnlarda görüşündən sonra baş tutmalı oldu. Görünür, erməni lobbisinin növbəti sıfarişi ilə Azərbaycana qarşı anti-təhlükət maşını işə salmağı qərara alan Smit Helsinki dinləmələrindən, alet olaraq istifadə etməyə çalışır. Deyəsən, bu ermənipərest konqresmen bərk narahatlıq keçirir və əslində, bu narahatlıq, yalnız tək onun özünün narahatlılığı deyil, eləcə də, erməni lobbisinin təşviş içinde olmasından xəber verir. Əks-haldə komissiyanın məlumatlarında 2016-ci il aprel döyüşləri və itki lər bərədə statistik göstəricilər xüsusi yer almazdı və görünür, Azərbaycan Ordusunun hərbi-strateji üstünlüyünü anti-Azərbaycan qüvvələr həzm edə bilmirlər.

Məbariz Əhmədoğlu: "Kristofer Smit ermənipərestdir, ermənidən artıq ermənidir"

Azərbaycanın digər sahələrlə yanaşı, hərbi gücünü və lazımlı gələcəyi təqdirde,



Kristofer Smitin ermənipərest mövqedə olması bu dinləmələrin Azərbaycanın xeyrinə olacağına şübhələr yaradır



heç bir xarici müdaxilə olmadan öz torpaqlarını işgalçı rejimdən azad etmək qüdrətinde olduğunu dərk edən ermənipərestlər çıxış yolunu dinləmələrdə görürler. Amma Helsinki Komissiyası timsalında bu kimi dinləmələrin təşkilatçıları yaxşı başa düşməlidirlər ki, 2016-ci ilin aprel döyüşləri bir də təkrarlanı bilər. Poitołq Məbariz Əhmədoğlu "Ses" qəzeti açıqlamasında Konqresdə mövzunun qoyuluşunun Azərbaycanın gücünün göstəricisi olduğunu bildirdi: "Bu, müsbət halıdır. Amma təbii ki, Kristofer Smit ermənipərestdir, ermənidən artıq ermənidir. O, 2015-ci il də qondarma erməni soyqırımının 100 illiyi keçirilərkən, gəlib abidə öndə diz çökdü. Yəni bu adam o qəder ermənipərestdir. Təbii ki, o çalışacaq ki, Azərbaycanın gücünün, bele deyək ki, mümkün qədər çox ziyanolması görüntüsü yaradılsın. Azərbaycanın artan gücünün, təkcə Ermənistən üçün yox, ümumilikdə, region üçün təhlükə olduğunu göstərsin. Çalışacaq ki, Azərbaycanı ABŞ-in, eləcə də, ABŞ vasitəsilə dünya ictimaiyyətinin gözündə salsın. İşin diqqətçəkən, ən maraqlı tərəfi bundan ibarətdir ki, əgər Azərbaycan kasib, iqtisadi qüdrəti olmayan, müstəqil siyaset yürüdə bilməyen dövlət olsayıd, heç o məsələ o gündülgə çıxarılmazdı. Azərbaycanın hərbi qüdrəti və aprel döyüşlərində uğuru olmasayıd, heç o məsələni müzakirəyə çıxartmazdır da. Onlar isteyirlər ki, Azərbaycanın uğurlarının - iqtisadi, siyasi və hərbi gücünün ziyanlı olduğunu dəyişdirir. Ancaq Azərbaycanın müstəqil siyaseti və müdərik və uzaqgörən Prezidenti olduğu üçün imkan verilməyəcək ki, Helsinki Komissiyasının keçirdiyi dinləmələr Azərbaycana ciddi bir

ziyan vursun. Ona görə, yene də deyirəm, Helsinki Komissiyası kasib, iqtisadi və hərbi qüdrəti olmayan Azərbaycana qarşı mübarizə aparmır. Aprel döyüşlərində qələbə olmuş, dönyanın maliyyə böhrəni dövründə də valyuta ehtiyatını artırın, dünyada imiciliğin Azərbaycanla mübarizə aparır. Bax, mövzunun qoyuluşu da bunu deyir. Bu baxımdan, ele başa düşürəm ki, bizim ora dəvət olunan nümayəndələrimiz də Kristofer Smitin çox şeyi sübut edəcək.

Məlahət İbrahimqızı:
"Bu gün də Kristofer Smit Azərbaycanla bağlı qarayaxma kampaniyasında iştirak edir"

Millət vəkili Məlahət İbrahimqızı da bu kimi dinləmələrin və müzakirələrin formal xarakter daşıdığını bildirdi: "Bu gün bir çox beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Ermənistən tərəfindən işgalini ilə bağlı müəyyən dinləmələr vən müzakirələr keçirirler. Əslin-

də, təşkilatların bəziləri tamamilə qərəzli təşkilatlardır, ermənipərest qüvvələrdir, erməni lobbisi ilə əməkdaşlıq edən qüvvələrdir. Kristofer Smitin özü də ermənipərestdir. Azərbaycan xalqı onu çox yaxşı tanır. O Azərbaycan cəmiyyətində mürtəcə bir "düzəliş" in - sənədin qəbul olunmasında "xidmətləri" olan bir adam kimi tanınır. Bu gün də K.Smit Azərbaycanla bağlı qarayaxma kampaniyasında iştirak edir. Bu mənada, onun təşəbbüsü və təklifi ilə müzakirələr çıxarılan Qarabağın işğali məsələsinin arxasında onun hər hansı bir yaxşı niyyətinin olduğunu gözləmirəm. Kaş ki, menim gözlətim yanlış olsun, amma mən Azərbaycana qarşı həmişə qərəzli mövqedə duran və o insanların iştirakı ilə keçirilən müzakirələrdən hər hansı bir müsbət nəticə gözləmirəm".

Sual yaranır: Helsinki Komissiyası və ABŞ Konqresinin üzvləri bölgədə müharibə təhlükəsindən beşə narahatlırlarsa, o zaman nəyə görə təessübəşliklə, hərbi və maliyyə dəstəyi ilə, yardımalarla təcavüzkarı dəha da şirnikləndirir və bir daha bədxah əməllərə sövg edirlər? Torpaqları azad etmək üçün işgalçıya təzyiq etmək, qərar və



qətnamələrin icrasını tələb etmək, lazım gəldikdə sanksiyalar tətbiq etmək əvəzinə, işğala məruz qalmış ölkəni hədəfə almaq münaqişənin həlli nə hesablanmamışdır və bu istiqamətdə fəaliyyət nə müharibə təhlükəsindən narahatlığı ifade edir, nə də yurd-yuvalarından didərgin düşmüş, təcavüze məruz qalmış milyonlarla insanın hüquqlarının müdafiəsinə yönəldirilir. Aydın məsələdir ki, bu tip fəaliyyət yalnız erməni maraqlarına və separatçı qüvvələrin müdafiəsinə xidmət edir. Bütün bunlar isə, öz növbəsində, beynəlxalq hüquq normalarına tamamilə ziddir və sözün esl mənasında, Azərbaycana qarşı yol verilmiş təfriq və təxribatdır. Şübhəsiz ki, bu dinləmələrlə bağlı Azərbaycan tərəfi öz ciddi mövqeyini ortaya qoyacaq.

Inam HACIYEV

İndiyədək SOCAR-in Xaricdə Təhsil üzrə Təqaüd Programına 293 nəfər cəlb olunub

SOCAR-in xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Programı Komissiyasının növbəti iclası keçirilib. Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda SOCAR-in Xaricdə Təhsil üzrə Təqaüd Programı çərçivəsində kimya mühəndisliyi, geologiya mühəndisliyi, kompüter mühəndisliyi, iqtisadiyyat və insan resurslarının idarə edilmesi ixtisaslı qrupları üzrə təhsilini başa vurmaş 7 mezunun hesabat xarakterli təqdimatları dinlənilib. Məzunlar təhsil alıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində iqtisadi fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Hesabatlar dinləniləndikdən və komissiya üzvlərinin müzakirələrindən sonra məzunlara ixtisaslarına uyğun müvafiq iş yeri təklif edilib. Qeyd edək ki, 2006-ci ildən etibarən SOCAR-in Xaricdə Təhsil üzrə Təqaüd Programına 293 nəfər cəlb edilib. 30 nəfər tələbə hazırlıda program çərçivəsində təhsilini dönyanın nüfuzlu universitetlərində davam etdirir.



Azərbaycanda miqrantlara münasibətdə heç bir hüquq pozuntusu qeydə alınmayıb



Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş xidməti müşavirə keçirilib.

DMX-dən AZERTAC-a bildirilərlə ki, Xidmətin struktur bölmələrinin rəhbərələrinin iştirakı ilə keçirilən müşavirədə qurumun rəisi Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. Xidmət rəisi bildirib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxmillətli və çoxkonfessiyalı ölkəmizin bütün bölgələrində sakinlər və biznes dairələri üçün maksimum imkanların yaradılması məqsədile nəhəng infrastruktur və inkişaf layihələri həyata keçirilir. Hazırda təkce paytaxtimiz yox, regionlar da uğurla inkişaf edir. İqtisadiyyatımızın şaxələndirilməsi əsasən regional infrastrukturun yaradılması və bölgələrdə inkişafın təmin olunması sayəsində mümkün olub. Prezident İlham Əliyev ölkəmizə rəhbərliyinin ilk illerində - 2004-cü ildə deyib ki, "Biz qara qızılı insan kapitalına çevirməliyik". Azərbaycan hökuməti o vaxtdan təhsil və səhiyyə infrastrukturuna böyük sərməye yatırıb. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində müvafiq işlər görülüb, 100-ə yaxın qəsəbə salınıb. Onların 250 mini yeni ev və menzillərlə təmin olunub və bu proses davam etməkdədir.

Firudin Nəbiyev ötən ilin Azərbaycanda "Multikulturalizm İli", bu ilin "İslam Həmrəyliyi İli" elan edilməsinin əhəmiyyətindən danışib. Qeyd edib ki, bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh şəraitində, bir aile kimi yaşayır və bu, ölkəmizin uğurlu inkişafının vacib elementidir. Sabitliyin, tolerantlığın hökm sürdüyü respublikamızda indiyədək miqrantlara münasibətdə heç bir hüquq pozuntusu qeyde alınmayıb.

Xidmət rəisi diqqətə çatdırıb ki, cari ilin doqquz ayında ölkəmiz üçün ən əlamətdar hadisələrdən biri Davos İqtisadi Forumunun iqtisadiyyatların rəqabətqabiliyyətliliyi üzrə hesabatında Azərbaycan iqtisadiyyatının global rəqabət qabiliyyəti indeksində 35-ci yerde qərarlaşması olub. Sonuncu dəfə ölkəmiz bu siyahıda 37-ci yerde id, indi isə 35-ci yerdədir. Azərbaycanın bu göstərici üzrə MDB ölkələri arasında birinci, 140 ölkə arasında isə 35-ci olması həqiqətən de böyük uğurdur. Daha bir əlamətdar hadisə bu yaxılarda aparıcı beynəlxalq enerji şirkətlərinin konsorsiumu ilə yeni meqaneft müqaviləsinin imzalanmasıdır. Bu müqavilə Azərbaycana nəhəng neft yataqlarının 2050-ci ilə qədər işlən-



məsine imkan verəcək, sabit neft istehsalat profilini saxlamaq üçün ölkəmizə on milyardlarla əlavə investisiya yatırılacaq.

Xidmət rəisi vurğulayıb ki, ölkəmizin iştirakı ilə beynəlxalq naqliyyat dəhlizinin yaradılması işi de bu gün uğurla davam etdirilir. Bu da ölkəmizə qeyri-neft sektorundan gələcəkdə daşaç menfəet qazanmaq imkanı verəcək. Bundan əlavə, Azərbaycan həm de turizm ölkəsi kimi kifayət qədər böyük potensialını qısa vaxtda təqdim edə bilib. Bütün bu layihələr ölkəyə gələn əcnəbilərin sayında və bununla əlaqədar xidmətin keyfiyyətində özünü göstərir. Ona görə də DMX indiyədək olduğu kimi, fealiyyətini bu sürətli prosesə uyğun davam etdirməlidir.

F.Nəbiyev məlumat verib ki, 2017-ci ilin doqquz ayında 2 milyon 72 min 76 halda 1 milyon 243 min 346 nəfər əcnəbinin Azərbaycan Respublikasının ərazisində giriş, 2 milyon 77 min 544 halda isə 1 milyon 241 min 5 nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb.

Diqqətə çatdırılib ki, doqquz ay ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 633 min 827 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib. Bu ilin doqquz ayında Bakıda, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan aşasdılmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 17 min 76 qərar qəbul edilib.

Hesabat dövründə DMX-yə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata

keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müyyənəşdirilmesi, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul, bərpa, xi-tam və vətəndaşlıq mənsubiyətinin müyyənəşdirilmesi ilə bağlı 66 min 828 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərar qəbul edilib. Doqquz ay ərzində Xidmətin "Çağrı mərkəzi"nə 79 min 614 zəng daxil olub.

F.Nəbiyev xüsusi vurğulayıb ki, Xidmətin qazandığı nailiyyətlər Prezident İlham Əliyevin göstərdiyi diqqət və qaygının nəticəsində mümkün olub. Belə ki, Xidmət əməkdaşlarının sosial şəraitlərinin yaxşılaşdırılması,

orden, medal, fəxri adlarla təltif edilmələri, onlara ali xüsusi rütbelərin verilməsi, xidmetin keyfiyyətinin yüksəldilməsi üçün maddi texniki imkanların genişləndirilməsi şəxsi heyətdə böyük ruh yüksəkliyi yaradıb.

Xidmət rəisi Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin verdiyi konkret göstərişləri xatırladıb. Bildirib ki, qarşıya qoyulmuş vəzifələrin vaxtında və düzgün icra edilməsi üçün hər bir miqrasiya əməkdaşı fealiyyətini yüksək peşəkarlıqla, ciddi tələbkarlıq şəraitində yerinə yetirməlidir. F.Nəbiyev Prezident İlham Əliyevin Xidmətin qarşısında qoymuş vəzifələrdən danışarken dövlətimizin başçısının aşağıdakı sözlərini diqqətə çatdırıb:

"Biz miqrasiya siyasetimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə meşğuldur".

Sonra struktur bölmə rəhbərələrinin məruzələri dinlənilib. Müşavirəyə yekun vuran F.Nəbiyev əminliyini bildirib ki, "bir pəncərə" prinsipini üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən DMX-nin müraciət edənlərin məmənnuluğunu təmin edilməsi, dövlətimizin təhlükəsizliyi, daxili əmək bazarının qorunması, miqrasiya proseslerinin tənzimlənməsi kimi vəzifə və tapşırıqların bundan sonra da müvəffəqiyyətlə yerine yetirməsi üçün miqrasiya orqanlarında xidmət aparan əməkdaşlar daha böyük səyələşəcəklər.

Prezidentlərin Cenevre görüşü Azərbaycanın siyasi uğurudur

"Sarkisyan gələcək itkilərin qarşısını almaq üçün qeyd-şərtsiz danışqlara gəldi"

Məlum olduğu kimi, oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistən Prezidenti Serj Sarkisyan arasında Cenevre'də görüş keçirildi. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrin xüsusi nümayəndəsi iştirak ediblər. Xarici mətbuatın yazdığına görə, görüşdə münaqışının həlli ilə bağlı müyyən razılıq əldə olunub. Sual yaranır: razılışma nədən ibarətdir? Doğrudanızı uzun fasılədən sonra masa arxasına oturulan Sarkisyan Dağılıq Qarabağ münaqışasının həllində ortaya konstruktiv mövqə qoyub? Söhbət etdiyimiz məsahiblərimiz ümumi fikirlərində görüşün və danışqların münaqışının həllinə müsbət təsir edən amillərdən olduğunu bildirdilər.

Millət vəkili Rövşən Rzayev:



- Dağılıq Qarabağ münaqışasının həlli ilə bağlı prezidentlərin bu cür görüşlərinin olması mühüm məsələdir. Ona görə ki, artıq Dağılıq Qarabağ münaqışası ədalətli həllini tapşmalıdır. Burada Azərbaycan dövlətinin mövqeyi bellidir. Minsk Qrupu çərçivəsində müyyən olub ki, ərazi bütövlüyü təmin olunmalı, qaçqın və köçkünlər öz yurd-yuvalarına qayitmalıdır. Məhz buna görə də, Minsk Qrupu üzvləri olan ölkələr bu barədə öz mövqelərini daha açıq tərzdə sərgiləməlidirlər. Xarici mətbuatda münaqışının həlli ilə bağlı müyyən razılıq əldə olmasına məsələsinə gelince isə, biz danışqların iştirakçısı deyilik. Yəni tam dəqiqliyi ilə bunu biz danışa bilmərik. Amma burada əsas məsələ odur ki, Dağılıq Qarabağ münaqışası ilə bağlı danışqlar davam etdirilir, bu da çox önemli və çox vacibdir.

Millət vəkili Azər Badamov:

- Prezidentlərin Cenevre görüşünü Azərbaycanın siyasi uğuru kimi qeyd edə bilərəm. Çünkü aprel hadisələrdən sonra Ermənistən danışqlardan qaçırdı və ancaq müyyən şərtlərin icrasından sonra Azərbaycanla danışqlar aparmağa hazır olacaqlarını demişdi. Lakin dövlət başçımızın qətiyyətli və principial mövqeyi erməniləri heç bir şərtin müzküresi belə edilmədən yenidən danışqlara qayitmağına vadar etdi. Münaqışə佐nasında üstünlük bizdədir və danışqların döndürülən müddədə ermənilər Azərbaycana qarşı aprel hadisələrinin heynini çıxmış fikri ilə dəfələrlə təxribatlar törətməyə cəhd edib. Lakin Azərbaycan əsgərinin sayıqlığı sayesində ermənilərin bütün cəhdləri darmadağın edilmiş və düşmənə yeni zərbələr endirərək, ağır möglubiyyətə məruz qoyulmuşdur. Artıq Sarkisyan görür ki, silah və təxribat gücü ilə Azərbaycanla danışmaq vaxtı arxivdə qalıb və ona görə də gələcək itkilərin qarşısını almaq üçün qeyd-şərtsiz danışqlara gəldi. Görüşdən gözlənti o ola bilər ki, ümumi razılığa uyğun olaraq, cəbhə bölgəsində atəş səslerinin sayı azala bilər. Beynəlxalq mətbuat da yazıb ki, prezidentlərin razılığı münaqışə bölgəsində gərginliyi azaldacaq. Amma düşünmürəm ki, bu belə olsun. Çünkü torpaqlarımız işğal altındadır və bu prosesin uzun müddətə yenə davam etməsi qeyri-mümkündür. Burda iki gözəltimiz ola bilər. Birincisi, Ermənistən konstruktiv mövqə sərgileməli və yaxın gələcəkdə işğala sülh yoluyla son qoyulması üçün yenidən danışqlara hazır olmalıdır. İkincisi isə, mühərribədir. Yəni Azərbaycan öz torpağını güc yolu ilə da azad edə bilər və buna həm hərbi potensialımız, həm də beynəlxalq hüquq normaları da imkan verir. Düşünürəm ki, mühərribəyə ehtiyac qalmayacaq. Məsələnin həllinin ən düzgün yolunu isə, ölkə başçısı bilir və Onun atdığı qətiyyətli siyasi addımlar neticəsində torpaqlarımız qaytarılacaq.

GÜLYANƏ

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın gerçek müstəqilliyini təmin etdi

"Yeni Azərbaycan" qəzetiñin baş redaktoru, Milli Məclisin deputati Hikmət Babaogluñun yap.org.az-a müsahibəsi

-Hikmət müəllim, məlum olğunu kimi, 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günüdür. Bu günün əhəmiyyətini həmin dövrə baş verən tarixi hadisələrin və müasir reallıqların sonunda necə xarakterizə edərdiniz?

-1991-ci ildə SSRİ-nin süquta uğramasından sonra beynəlxalq hüququn yeni müstəqil subyektləri meydana çıxdı. 70 ilə yaxın bir müddədə SSRİ-nin tərkibində olmuş xalqların müstəqilliyə qovuşması milli azadlıq mübarizəsində tarixi qələbə, nailiyət kimi deyərləndirilsə də, hələ bundan sonra bəhs edilən milli dövlətlərin qarşısında çox ciddi strateji vəzifeler durdurdu. Keçid dövrü kimi səciyyələndirilən tarixi mərhələdə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu vəzifəsini dövrün tələblərinə, qanuna uyğunluqlarına və reallıqlarına müvafiq surətdə yerinə yetirmək üçün uzunmüddəlli praqmatik siyasi strategiya hazırlanmalı və mərhələ-mərhələ həyata keçirilməli idi. Amma formal müstəqillik əldə etmiş bir çox post-sovet ölkəsində müstəqilliyin ilk illərində bu vəzifəyə nail olmaq mümkün olmadı. 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin cari sessiyasında qəbul edilmiş "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına müvafiq olaraq formal müstəqillik əldə etmiş Azərbaycan da müstəqilliyin ilk illərində kompleks problemlər və dərin kataklizmlərlə üzüldü. Əvvəla, həmin dövrə cərəyan edən proseslər və ortaya çıxan mənzərə onu göstərdi ki, Azərbaycan digər keçmiş SSRİ respublikaları ilə müqayisədə öz müstəqilliyini olduqca gec elan etmişdi. Məsələn, Litva 11 mart 1990, Rusiya 12 iyul 1990, Gürcüstan 9 aprel 1991, Estonia 20 avqust 1991, Qırğızistən 31 avqust 1991, Özbəkistan 1 sentyabr 1991-ci il, nehayət, Tacikistan 9 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etdiyi halda, Azərbaycan buna yalnız 1991-ci il oktyabrin 18-de nail ola bildi. Tebiki, bunun bir sıra obyektiv və subjektiv səbəbləri var idi. Bu səbəblərin başında isə həmin vaxt respublikaya "rəhbərlik" edənlərin qətiyyətsizliyi, onların xalqın ali mənafeyini mərkezin imperialist məraqlarına qurban vermələri dayanırdı. Yeni keçmiş SSRİ-yə daxil olan respublikalarda öz müstəqillikləri uğrunda mübarizə aparan xalqlara həmin respublikaların rəhbərləri de bu və ya digər formada dəstək verdikləri halda, o zamankı Azərbaycan rəhbərliyi öz funksiyasını normal qaydada yerinə yetirə bilməyən mərkəzin təlimatlarını gözləyir və onun tapşırıqları əsasında hərəkət edirdi.

Bütövlükde, 1991-1993-cü illərində xarici keşfiyyat orqanlarının siyasi-ideoloji qarşılurma poliqonuna çevrilən Azərbaycan ciddi çox və kataklizmlərlə qarşı-qarşı-



ya qaldı. Bu dövrə ölkəmizin nisbi müstəqilliyindən belə danişmaq olmazdı, çünki hakimiyyətdə olan qüvvələrin öz funksiya və səlahiyyətlərini yerinə yetirə bilməmələri hakimiyyət böhrəni və anarxiyanın meydana çıxmamasına səbəb olmuşdu.

Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbə ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması isə xalqımızın çoxəsrlik tarixinə tələylü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Bundan sonra ölkədə siyasi sabitlik təmin edildi - xaos və kataklizmlərin qarşısı məhatələ alındı. Ulu öndər Heydər Əliyevin zamanında atıldığı praqmatik addımlar bir əsrər ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub saxlamasını təmin etdi. İctimai-siyasi sabitliyin təmin edilməsi və sistematiq səciyyəli kompleks tədbirlərin görülməsi nəticə etibarilə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu prosesinin başlanmasını mümkün edən strateji faktor oldu. Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddədə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almاسına nail oldu. Bu tarix, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərefindən tanınması, beynəlxalq aləmdə laiyqli yerini tutması ilə səciyyələnir. Ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi kursun prioritətlərini təşkil edən dənəvəsi, hüquqi dövlət quruculuğu yönümündə atılan addımlar demokratyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olmasına zəmin yaradıb.

Bütövlükde, Öz fealiyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu öndər Heydər Əliyev, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində də möhüm addımlar atdı. Belə ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Möhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Möhkəməsinin və digər möhüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə pro-

sesinin irəliyə aparılmasında möhüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğunun təmin olunması, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Bütövlükde, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın gerçek müstəqilliyini təmin etdi.

-Yeri gəlmışkən, Azərbaycan dövlətçiliyinin əsaslarının gücləndirilməsi, milli həmrəylik və bütövlüyün təmin olunması kontekstində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası müstəsna əhəmiyyət kəsb etdi. Bu barədə fikirlərinizi bilmək istərdik...

-1990-ci illərin əvvəllərində ölkəmizin gələcək taleyi ilə bağlı problemlərdən biri də köhnə siyasi sistemin dağılması ilə cəmiyyətdə yaranan ideoloji və mənəvi böhrən olub. Köhnə ictimai-siyasi quruluş dağıldıqdan sonra onun ideoloji və mənəvi dayaqları da iflasa uğrayıb. Həmin siyasi quruluşun illərlə formalasdırıldı və tərbiyə etdiyi ictimai şüur yeni ideologiya axtarışına çıxməq məcburiyyətində qalıb. Bu dövr ister yeni cəmiyyət modelinin qəbul edilməsi, isterse də milli ideologiya formalarının axtarılması ilə xarakterik idi. Mehəz belə bir mürkəvələr situasiyanın fonundan siyasi palitradə təmsil olunan qüvvələr özlərinin qrup mənafəfləri nəmənə müxtəlif ideoloji cərəyanlara istinad etməyə çalışırdılar. Belə olduğunu halda, konstruktivlik və milli həmrəylik naminə mövgələrin yaxşılaşdırılması əvvəzine maksimalistlik meyilləri artır, bir-birini inkar formulu aksiomaya çevirildi. Vətəndaş həmrəyliyi yarada biləcək ideologiya isə yalnız 1993-cü il siyasi dönməndən sonra səslenməye başlayıb. Bu, Ulu öndər Heydər Əliyev tərefində irəli sürülən müddəalar olub. Xalqımızın Ümummilli Liderinin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümuməşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən strateji faktor olub. Azərbaycançılıq, eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlıların milli istinad mənbəyinə çevrilib. Bu ideologiya siyasi mənsubiyətindən, dini eqidəsindən asılı olmayıaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdi və milli həmrəylik mənbəyi sayıldı. Bu gün dünyaya özünəməxsus toleranlıq modeli təqdim edən, multikulturalizmin inkişafına töhfə verən Azərbaycan dövləti dini, etnik fərqliliyin birləşdirilməsi və universel ideoloji formula olan azərbaycançılıq ideologiyası dayanır.

-Bu gün Azərbaycanın daxili və xarici siyaset kursu müstə-

gillik principinə əsaslanır.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara əsaslanan müstəqil siyasi kursun Prezident İlham Əliyev tərefindən ugurla davam etdirilməsinin nəticəsi kimi, Azərbaycan müstəqil dövlət kimi dinamik inkişaf yolunda əmin addımlarla irəlilşir. Bu barədə fikirlərinizi bilmək istərdik...

-Azərbaycanın beynəlxalq miqyasda nüfuzu mütəmadi olaraq artır, milli dövlətçiliyimizin əsasları möhkəmlənir. Hazırda qlobal iqtisadi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan iqtisadiyyatı inkişaf edir. Azərbaycan çox böyük qlobal layihələr həyata keçirir. Bu kontekstdə yeni esrin müqaviləsi kimi səciyyələndirilən yenilənmiş "Azeri-Çıraq-Güneşli" Sazişinin imzalanmasını xüsusi qeyd etmek lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sözügedən Sazişin imzalanması mərasimindəki çıxışında diqqətə cətdirdi ki, əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafi, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdəş olduğunu, ölkəmizle tərəfdəşlik etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni esrin müqaviləsi ərzində qərəbənən əsaslı inkişafı, maliyyə imkanımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. yeni esrin

18 Oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür

Minilliklər boyu Böyük İpək Yolu üzərində Şərqi ilə Qərbin qovuşağında yerləşən Azərbaycan bu gün müasir dövrün qlobal çağırışlarına cavab və dəstək verən müstəqil dövlət olaraq, dünya dövlətləri, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil dövlətimizdə kənd təsərrüfatında, kosmik və hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurlar, eləcə də, beynəlxalq səviyyədə qurduğu münasibətlər, davamlı inkişaf, məhz bu müstəqillik tarixində əldə olunuan nailiyyətlərdir. Bu gün - 18 oktyabr Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu tarixi gündür. 26 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi.

Tarixi reallıqlar, bir daha göstərdi ki, 71 illik Sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularının üstündən xətt çəke bilmədi. Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış Azərbaycan xalqı ayrı-ayrı dövrlərde müxtəlif imperiyaların ve böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, dilini, mili-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub-saxlaya bilmədi. XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərde Azərbaycan xalqının istiqələləşməsi, müstəqil dövlətciliyə sahib olmaq arzusunu özünü açıq-aydın bürüze verdi. Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi, faktiki olaraq, 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyətə qayıdışından sonra əldə etdi. Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyinin əbədi və dönməz etdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəcilik bacarığı, Vətəne olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Böyük zəka və iradə sahibi olan Ümummilli Lider Heydər Əliyev qısa zaman kəsiyində müharibə bölgəsində atəşkesə, ölkədə möhkəm və dönməz sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatlar yoluna keçirilməsinə nail oldu. 1995-ci il 12 noyabrda baş müəllifi Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Konstitusiyası referandum yolu ilə qəbul edildi, bundan sonra sistemli şəkildə aparılan demokratik islahatlar sayesində ölkədə bazar iqtisadiyyatı münasibətləri bərqərar edildi.

AZƏRBAYCAN SİYASI, İQTİSADI, SOSİAL VƏ HƏRBİ SAHƏLƏRDƏ NƏZƏRƏÇARPARAN TƏRƏQQİ ƏLDƏ EDİB

"Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır", - deyən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Ösrin müqaviləsi" imzalandı. Bununla da, Azərbaycan, ilk dəfə olaraq, öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda ehemiyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə, dünya enerji təhlükəsizliyi sistemine qoşuldu. Bu, Ümummilli Lider Heydər Əliyevin beynəlxalq nüfuzuna hörmətdən, tezliklə Azərbaycanda sabit vəziyyətin və əlverişli investisiya mühitiinin yaranacağına olan inamdan, ən əsası isə, Azərbaycanın artıq öz sərvətlərinə tam sahiblik etdiyinə etibar və əminlikdən yaranmışdı.

1993-cü ildən başlayaraq, dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətdə görülən işlər və atılan məqsədönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı teməl oldu. Bir sözə, eğer Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndərin müstəqilliyimizin qorunub-saxlanması və möhkəmləndirilməsi istiqamətdə yorulmaz səyləri bu gün Onun laiyqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin neticələrinə arxalanaraq, Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedisinə təsir göstər-

məyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyaset prioritətlərinin təmin olunmasında möhərətə istifadə edir. Milli maraqlara uyğun olaraq, beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətine görə dünyada ən yüksək yerlərdə durur.

"BİZİM XOŞBƏXTLİYİMİZ ONDADIR Kİ, MÜSTƏQİL, AZAD DÖVLƏTDƏ AZƏRBAYCAN RESPUBLİKASININ VƏTƏNDASI KİMİ YAŞAYIRIQ"

Beləliklə, vaxtile Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və Onun əbədiliyi təmin edilir. Bütün bunlar, bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdır. Bu müasir Azərbaycan insanının xoşbəxtliyidir. Dövlət başçısı Cənab İlham Əliyevin dediyi kimi: "Bizim nəslimizin ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz müstəqil dövlətdə yaşayırıq. Bizdən əvvəlki nəsiller də bu arzularla yaşamışlar. Ancaq bu arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq".

Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa edən Azərbaycanın müstəqillik tarixindən 26 il keçir. Ötən 26 il ərzində Azərbaycanın uğurlu daxili və xarici siyaseti sayesində dövlətçilik ənənələri möhkəmlənib və iqtisadiyyatın dinamik inkişaf edib. Dövlət neft strategiyasının həyata keçirilməsi ilə yanaşı, bu illər ərzində ölkəmizdə müasir iqtisadiyyatın əsaslarının yaradılması, torpaq islahatlarının həyata keçirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, maliyyə-bank sisteminin qurulması istiqamətlərində mühüm layihələr gerçəkləşdirilib. Ölkəmizdə neft və qeyri-neft sektorunun yüksəlişi ümumi daxili məhsulun artmasına, güclü sahibkarlar zümrəsinin və orta təbəqənin yaranmasına təkan verib.

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətdə davamlı işlər görülür. Ulu Öndər Heydər Əliyevin strateji xəttini siyasi, iqtisadi, sosial və s. kimi bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi

üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənlaşdırır.

"AZƏRBAYCAN BUNDAN SONRA ANCAQ UĞURLA İNKİŞAF EDƏCƏK, ÖLKƏMİZİN BÖYÜK POTENSİALI VAR"

Həqiqətən də, ölkəmizdə uğurla inkişaf etdirilən neft strategiyası, neftlə bağlı əldə olunan nailiyyətlərimiz, bilavasitə Ulu Öndər Heydər Əliyev qətiyyətinin nəticəsidir və bu gün Onun kursunun layıqli davamçısı Cənab İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanda enerji sektorunda böyük nailiyyətlər əldə edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün o ölkələrdən ki, öz hesabına yaşayır: "Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyatın dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirme, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önemli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, ne hər hansı bir başqa mənəvə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var".

Neft kapitalının insan kapitalına çevriləməsi strategiyasına uyğun olaraq, humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılıb. Təhsil sisteminin daha da təkmiləşdirilməsinə dair tədbirlər həyata keçirilib, dünyadan mötəbər universitetlərde minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilib, yeni universitetlər açılıb, təhsildə özəl sektor formalaşıb. "ASAN xidmət" şəbəkəsi, ünvanlı sosial yardım, aztəminatlı ailələrin əlverişli şərtlərlə mənzillə təmin olunması və digər layihələr dövlətin sosial yönümlü siyasetinin göstəricisidir.

Azərbaycanda baş verən sürətli demokratik dəyişikliklər, vətəndaşların siyasi səurəviyyəsinin yüksəlməsi, işgüzarlığının artması, insan hüquq və azadlıqlarının ali dəyər sayılması, dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat vermesi keyfiyyətə yeni səviyyəyə yüksəlmişdir. Bütün bunlar demokratianın, iqtisadi-sosial yüksəlşin nəticəsidir.

Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil Azərbaycanın yürüdüyü siyaset ölkəmizin etibarlı və strateji tərəfdəş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Elə Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu nüfuzun və inamin göstəricisidir. Ölkəmizdə biri-birinin ardınca təşkil olunan beynəlxalq tədbirlər "Eurovision" mahnı yarışması, ilk Avropa Oyunları, BMT-nin Sivilazasiyalar Alyansının VII Qlobal Forumu, Bakı Humanitar Forumu, İslam Həmrəyliyi Oyunları və onlarla belə möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanda müxtəlif millət-

18 Oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür

lərin sülh və qardaşlıq şəraitində yaşıdığı mekanda keçirilir.

Azərbaycan müstəqillik illerində dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. Azərbaycanda müxtəlif dini mənsubiyətə malik insanlar cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərdən hiss edirlər. Bu gün ölkəmizdə bütün milletlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma və milli həmrəylik şəraitində yaşamları üçün bütün şərait yaradılıb.

Bu gün, məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Azərbaycanın öten illərdəki uğurlarının fonunda işlənilən hazırlanan və təsdiqlənən "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf Konsepsiyası da Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rıfah, səmərəli dövlət idarəetməsi, insanların bütün hüquq və azadlıqları-



nin tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf merhələsinə nail olmağa istiqamətlənib. 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş rəqabetqabiliyyətli ölkə olacaq.

Bütün bunlar göstərir ki, Azərbaycan iqtisadi gücü malik, dinamik inkişaf edən ölkədir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın uğurlu inkişafı, bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur eldə etmək olar: "Azərbaycan xalqının en böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyaset aparan müstəqil ölkədə yaşayırıq". Bütün bunlar 26 illik müstəqil Azərbaycanın tarixi gerçəklilikləridir.

Nəzakət ƏLƏDDİNQIZI

Səbail rayonunda 2017-ci ilin doqquz ayının yekunları müzakirə olunub



Dünən Səbail rayon icra hakimiyyətində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat-yığıncağı keçirilib.

Rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlerinin, eləcə də, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açan Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin program xarakterli nitqinin bir sıra məqamlarına toxunub. Bilidir ki, respublikada sosial-iqtisadi məsə-

lələr uğurla həll edilir, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək seviyyədə təşkil olunur. Doqquz ayda qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz, xarici ticaret dövriyyəsi 7 faiz artıb, ölkədə 226 min yeni iş yeri açılıb.

Bu ilin əvvəlindən 100-e yaxın məktəb, 27 tibb ocağının tikilib-təmir edildiyini qeyd edən E.Əzizov vurğulayıb ki, Prezident İlham Əliyevin hakimiyəti sosial yönümlüdür və maarifçi xarakter daşıyır.

Yığıncaqdə Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev 2017-ci ilin doqquz ayında rayonunda görülen işlər, həyata keçirilən layihələr, sosial-iqtisadi inkişafda eldə olunmuş uğurlar və mövcud problemlər və onların aradan qaldırıl-

ması yolları barədə məlumat verib. Qeyd olunub ki, 9 ay ərzində iri sənaye müəssisələri tərəfindən 17 milyard 707,7 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsal 0,6 faiz artıbdır. Rayonun iri nəqliyyat müəssisələri tərəfindən görürlən iş və xidmətlərin həcmi 327,5 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 11 faiz çox, rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 97,1 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,3 faiz çox olubdur. 9 ay ərzində Səbail rayonda 3038 yeni daimi iş yeri, ümumilikdə isə, 2003-cü ilin 1 oktyabr tarixindən 1.10.2017-ci il tarixinə kimi 54383-ü daimi olmaqla, 57851 yeni iş yerləri açılıbdır. Qeyd olunub ki, rayonda yeni "İnterkontinental" və "Dina-

mo" mehmanxananın tikintisi, İncəsənət Muzeyinin əsas binasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Bakı Şəhər Endokrinoloji dispanserin əsaslı təmiri davam edir, RİH tərəfindən 157 sayılı uşaq bağçası sökülrək, yenidən tikilib və ilin sonunda bağça istifadəyə veriləcəkdir. Dövlət Programı çərçivəsində Badamdar qəsəbəsində 2 ədəd iri tutumlu su anbarının tikintisi bitib, qəsəbənin içmeli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər sona çatmaq üzərdir. Lünen 20-də Prezident İlham Əliyevin iştirakı ilə Səbail rayonunda jurnalistlər üçün tikilən binanın açılış mərasimi keçirilib və mərasimdən sonra dövlət başçısı jurnalistlər üçün inşa ediləcək üçüncü yaşayış binasının təməlini qoyubdur. Eyni zamanda, şəhər mərkəzindəki parklarda və əsas yolların kənarlarında abadlıq işləri davam etdirilib. Ölkə başçısının xeyir-duası ilə RİH tərəfindən Əhəd Yaqubov küçəsində 1,5 ha sahədə yeni orijinal idman və istirahət Parkı salınaraq, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmalıdır. RİH-in "Abad məhəllə" layihəsinin davamı olaraq, rayonun Abbasqulu Abbaszadə küçəsində yerləşən həyətin əsaslı təmir olunması və burada növbəti "Abad məhəllə"nin yaradılması ilə bağlı yeni layihə hazırlanıb və yaxın vaxtlarda bu layihə həyata keçiriləcəkdir.

Yığıncaqdə çıxış edən digər məsələlərə toxundular, sakinləri narahat edən suallar cavablandırıldı, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Tədbirdə dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar təltif olunan Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Xalıide Bayramovaya "Dövlət qulluğun da fərqlənməyə görə" medalı təqdim olundu.

R.HÜSEYNOVA

18 oktyabr 2017-ci il

"Azərbaycanın müstəqillik günü onun milli sərvətidir"

YAP Masallı rayon təşkilatı bu mövzuda tədbir keçirib



Dünən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının gənclər birliyi 18 Oktyabr Dövlət Müstəqillik Günü münasibəti ilə "Azərbaycanın müstəqillik günü onun milli sərvətidir" mövzusunda tədbir keçirib. Tədbir giriş sözü ilə YAP Masallı rayon təşkilatı gənclər birliyinin sədr müvənni Cəlal Əliyev açaraq, dövlət müstəqilliyi günü münasibətə tədbir istirakçılarını təbrik edib. C.Əliyev bildirib ki, müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur: "Azərbaycan xalqı da həmişə bu istəkələ yaşamışdır. Tale elə gətirdi ki, Azərbaycan bir əsrde iki dəfə müstəqillik əldə etmek, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təessüf ki, birinci imkan xarici müdaxile, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 yaşıdı. İkinci tarixi imkan bir də 70 il sonra yaradı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpə etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədə xalqımız uzun illərdən beri həsrətində olduğu azadlığına qovuşdu. Lakin müstəqilliyini qazandıqdan 2 il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən, Ermenistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış müharibə, digər tərəfdən, dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyaset və daxildə gedən siyasi çəkişmələr, separatçılıq herəkatı müstəqilliyin beşiyindəcə böyük çələngi təhlükəsini reallaşdırırı. Lakin böyük siyasi təcrübəyə malik olan Ümummilli Lider Heydər Əliyevin ölkədə hakimiyətə qayıdışı ilə bu təhlükə sovuşdu".

Görüşdə YAP Masallı rayon təşkilatı gənclər birliyinin üzvü Sarxan Əhmədov, Ərkivan mektebinin müəllimi Sübhən Şiriyev, Oktay Mütəllimov, gənc fəallardan Lalə Seyidova, Sərvər Mürşüdov, Azər Cəfərov və başqaları çıxış edərək, dövlət müstəqilliyimizin əbədi, daimi və dönməz olmasında Ulu Önder Heydər Əliyevin müstəsna xidmətlərindən, bu siyasi kursun layiqli davamçısı olək Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.

R.KAMALQIZI

"Aparılan islahatlar Nazirlər Kabinetinin işinin daha effektli olmasına gətirib çıxarıcaq"

Nazirlər Kabinetində aparılan struktur islahatları idarəcilikdə effektivliyin artırılması istiqamətində atılan çox mühüm addımdır". Bunu SİA-ya açıqlamasında millet vekili Musa Quliyev deyib. Deputatin sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi altında Azərbaycan dövlətçiliyi möhkəmlənilər və inkişaf edir: "Dövlətin idarəetmə sistemi və mexanizmi təkmilləşir. Ötən il keçirilən Konstitusiya və ya refendumda olala və və dəyişikliklərin edilməsi sözügedən islahatların bir tərkib hissəsidir. Bu, Azərbaycan dövlətinin öz inkişafında yeni mərhələsinə çatmasının ifadəsi idi. Məhz bundan sonra ölkədə vitse-prezidentlik İnstitutu yarandı və birinci vitse-prezident təyin olundu, eləcə də birinci vitse-prezidentin icra aparatı müəyyənləşdi. Artıq həmin aparat çox effektiv şəkilde fealiyyət göstərir. Eyni zamanda Konstitusiyanın tələblərindən biri də müəyyən ali icra organlarındakı paralelliyin aradan qaldırılması və idarəetmənin optimallaşdırılması ilə bağlı idi. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə Nazirlər Kabinetinə struktur dəyişikliyinin aparılması bu suala cavab verirdi və sözügedən islahatın tərkib hissəsi idi. Həc şübhəsiz ki, aparılan islahatlar Nazirlər Kabinetinin işinin daha effektli olmasına, optimallaşdırılmasına, bürokratiyanın aradan qaldırılmasına və vətəndaşlara daha yaxın olmasına gətirib çıxarıcaq. Bundan əlavə cənab Prezidentin göstərişi ilə nazirlərin qrafiklər üzrə rayonlara getmesi, orada vətəndaşları qəbul etməsi də ölkədə aparılan islahatların tərkib hissəsidir və idarəetmənin xalqa yaxınlaşmasının ifadəsidir. Məhz bu prinsip əsasında vətəndaşların günlərə vaxt sərf etmesi, yol qət etmesi, pul xərcleməsi və s. demək olar ki, aradan qalxıb. Artıq nazirlər, komitə rəhbərləri vətəndaşın qəbuluna və görüşünə gedir. Bütövlükde götürdükdə ise struktur islahatları davam edəcək. Cənab Prezidentin özünün çox yaxşı bir ifadəsi var ki, "biz hamımız xalqın xidmətçiləriyik və xalqın ən birinci xidmətçisi mən özüm". Bu ifadə həyata keçirilərək cənab Prezident tərəfindən Azərbaycan xalqına Azərbaycan dövləti, iqtidarı, hökuməti daha yaxın olmağa, səmərəli fealiyyət göstərməyə və xidmət etməyə yönəlik islahatlar da aparır. Təbii ki, islahatlar israt icra hakimiyəti orqanlarında, istərsə də məhkəmə orqanlarında, bələdiyyə sisteminde davam edəcək. Milli Məclis tərəfindən bilirsınız ki, son illərdə deputatların iş şəraitinin yaxşılaşdırılması, seçicilərlə onların görüşlərinin daha da optimallaşdırılması işləri həyata keçirilir. Hər bir deputat yerlərde qərargah ayrılib və hər cür şəraitlə təmin olunub. Bütün bunlar hamısı cənab Prezidentin xalqa daha yaxşı, keyfiyyətli xidmət etmək göstərişinin əməli ifadəsidir. Bundan sonra da Nazirlər Kabinetində aparılan islahatlar öz bəhrəsini verəcək və daha operativ şəkildə qərarlar qəbul olunacaq və icra ediləcəkdir".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə Nazirlər Kabinetinə yeni struktur təsdiq edilib və Aparatın işçilərinin say həddi (işlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradılıb. Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fealiyyət istiqamətləri təkmilləşdirilib.



Pirallahıda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubiley tədbirləri davam edir

Azərbaycanda idmana və gənclərin sağlam həyat tərziinin formallaşmasına daima xüsusi önem verilir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə idmanın kütləviliyinə nail olmaq, bədən təbiyəsi və idmanın geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançıların yetişməsi üçün həmişə mühüm addımlar atılıb, müxtəlif islahatlar həyata keçirilib. Cox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atıb, üçüncü bayraqımız beynəlxalq arenalarda dalğalanıb. Sevinçdirici hal ondan ibarətdir ki, Prezident İlham Əliyev şəxşən idman sahəsinə nəzəret edib və bütün tədbirlər, bilavasitə Onun təşkilatçılığı ilə həyata keçirilib. Bütün bu nailiyyətləri rehber tutaraq, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı həmişə idmana, gənclərin sağlam şəraitdə formallaşmasına diqqət yetirib, kütəvi idman yarışları, turnirlər və spartakiadalar keçirib.

Dünən Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibəti ilə YAP Pirallahı rayon təşkilatının silsilə tədbirləri çərçivəsində keçirilən məktəblerarası futbol turnirinə yekun vurulub. Yarışlar maraqlı, sağlam rəqabət mühitində keçirilib. Final qarşılaşmasında 243 №-li məktəbin futbol komandası ilə 168 №-li məktəbin futbol komandası qarşı-qarşıya geliblər. Oyunun əsas vaxtı heç-heçə ilə bitib oyunsonrası penaltı zərbələrində 243 №-li məktəbin şagirdləri daha çox sərrastlıq göstərərək, turnirin qalibi olublar. Oyundan sonra YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov yarış iştirakçılarını təbrik edərək, onlara gelecekdə daha böyük nealiyyətlər, uğurlar və hər birine Azərbaycanın adını, bayrağını daima zirvələrdə tutmasını arzulayıb. Daha sonra rayon təşkilatının sədri 3-cü, 2-ci və 1-ci yeri tutmuş komandaların iştirakçılarına medallar, fəxri mükafatlar və kuboklar təqdim edib. Tədbirə yüksək ab-havada, qaliblərin zəfər nidaları altında yekun vurulub.

NƏZAKƏT

Şəmkirdə Yeni Azərbaycan Partiyasının 25 illiyi ilə bağlı tədbirlər davam edir

Dünən rayon təşkilatının tədbirlər planına uyğun olaraq, rayon gənclər və idman idarəsinin, rayon təşkilatının gənclər birliyinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibətə rayonda gənclər arasında futbol turnirinə start verilməsi ilə bağlı növbəti tədbir keçirilib.

Turnirin açılış mərasimində çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partyanın ötən 25 ilə keçdiyi şərəflə yoldan danışıb. Vurğulanıb ki, Ulu Önder Heydər Əliyevin rəhbərliyi ilə yarandığı gündən ölkəmizin sosial-siyasi inkişafında mühüm yer tutan, hər zaman milli maraqların qorunmasına müstəsna rol oynayan YAP bu gün de müstəqil Azərbaycanın inkişafına xidmət göstərir.

Şəmkir rayon gənclər və idman idarəsinin rəisi, rayon təşkilatının gənclər birliyinin sədri Emin İsmayılov ölkəmizdə həyata keçirilən idman siyasetinin uğurlarından bəhs edib. Bildirib ki, ölkə başçısı İlham Əliyev Milli Olimpiya Komitesinin Prezidenti seçildikdən sonra ölkəmizdə idmanın inkişafında yeni mərhələnin başlanğıcı qoyulub. O, eləvə edib ki, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi bu kimi yarışlar gənclərimizin sağlam böyüməsinə və ölkəmizdə, eləcə də, Şəmkir rayonunda idmanın inkişafına böyük töhfədir. Qeyd olunub ki, turnirde 12 komanda mübarizəyə qoşulub.

Sonra oyulara start verilib.

RƏFİQƏ

"Bu günədək MİDA-ya sosial mənzillərlə bağlı 6000-dən çox müraciət olunub"



Bu günədək MİDA-ya sosial mənzillərlə bağlı 6000-dən çox müraciət olunub. AZERTAC xəber verir ki, bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev oktyabrın 17-də Xəzəryani regionun tikinti sektoruna həsr olunmuş XXIII Azərbaycan Beynəlxalq İnşaat "WorldBuild Baku 2017" sərgisinin açılışı ilə bağlı keçirilən mətbuat konfransında deyib. "Hələlik mənzillərin satışı ilə əlaqədar elan verilməyib. Güman edirəm ki, bu ilin sonadək mənzillərin satışına başlayacaq".

A.Quliyev bildirib ki, MİDA hazırda Yasamal yaşayış kompleksinin inşası ilə bağlı bir özəl şirkətlə əməkdaşlıq edir. Şirkət sözügedən kompleksin 29 binasından 3-ne investisiya yatırır. Sonradan həmin binalardan biri MİDA-ya təhvil veriləcək, digər 2-ni isə tikinti şirkəti özü bazar qiymətləri ilə satışa çıxarácaq. MİDA gələcəkdə də özəl sektor tikinti laiyələrinə cəlb etmək niyyətindədir.

Azərbaycan-Türkiyə dostluğuna xələl gətirmək iddiası baş tutmayacaq...

İşgal olunmuş ərazilərə səfər edənlər türk vətəndaşı ola bilməz

Son vaxtlar təessüf ki, bəzi ölkələrin və təntənləşərə bizim konstitusiyamıza və dövlət sərhədimizə hörmətsizlik göstərirler.

Xüsusiəl də, Ermənistan tərefindən işgal olunmuş Azərbaycanın Dağılıq Qarabağ bölgəsinə qanunsuz səfər etmə halları Azərbaycan ictimaiyyətinin hiddətinə səbəb olub. Belə ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup ziyanlı - Əli Bayramoğlu, Səid Çəkinoglu, sabiq millet vəkili "Yaşlılar və Sol Gələcək Partiyası"nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçioğlu "Qərbi Ermənistan Kongresi" adlanan təşkilatın təşəbbüsü ilə Dağılıq Qarabağa qeyri-qanuni səfər etmələri, qrup üzvlerinin anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərest fikirlər səsləndirmələri təessüf və təəccüb doğurur. Çünkü bizim qanunvericiliyə görə, bu cür addim atanlar Azərbaycan dövlətinə qarşı cinayət məsuliyyəti daşıyırlar. Bu, bizim cinayət qanunvericiliyinə görə qanun pozuntusudur. Xüsusiəl də, bunu Türkiyə vətəndaşları edəndə çox agrılı olur.

Lapşinsayağı, yaxud ermənisayağı həyəsizliq - ortada heç bir fərq yoxdur

Türkiyə vətəndaşlarından önce işgal altındaki Dağılıq Qarabağ ərazilərimizə qanunsuz səfər etdiyinə görə Azərbaycan qanunları əsasında həbs edilən, lakin sonradan Prezident İlham Əliyevin tövsiyesi ilə azadlığa buraxılan bloger Aleksandr Lapşin əvvəl olunduqdan dəhəl sonra yenidən belə bir növbəti qanunsuz səfərlərin edilməsi açıq şəkildə düşmənə dəstək kimi dəyərləndirilməlidir.

Məsələ ilə bağlı açıqlama verən politoloq Elçin Mirzəbəyli A. Lapşının sözügedən qeyri-insani davranışına münasibətini açıqlayaraq bildirib ki, əslində, Azərbaycan hakimiyəti öz humanist simasını və dövlətərəsi münasibətlərə, hüquqi amillərə nə qədər sayğıyla yanaşdığını, məhz Lapşını azad etməsi ilə nümayiş etdirdi: "Lapşına gəldikdə isə, belli idi ki, o, daha öncədən Ermənistan hökuməti və xüsusi xidmət orqanlarının adamı olub və mövcud davranışını ilə bir daha bunu açıq şəkildə etraf etdi. Çüqki Lapşın naqış, xaraktersiz və şəxsiyyətsiz bir şəxsdir. A. Lapşın simasızın ən aşkar nümunəsidir. İnsanı davranışa gəldikdə isə, Lapşının Bakıda bir, azad olunduqdan sonra isə fərqli bəyanatlar səsləndirməsi exlaqsızlığın və simasızlığın ən böyük və ən bariz nümunəsidir. Əslində, onun bu davranışları naqış bir şəxs olduğunu göstərir. Sözün doğrusu, Lapşının bundan öncə də, yəni həbs olunaraq, Azərbaycana getirilməmişden qabaq açıqlamaları və yazıları ilə tanış olanda, bu insanın nə qədər xaraktersiz, ne qədər şəxsiyyətsiz, biri olduğunu təsbit etmişdir. Lakin qardaş Türkiyə vətəndaşından belə bir addım atılması təessüf doğurur. Qeyd edim ki, Ermənistan tərefindən işgal olunmuş Azərbaycanın Dağılıq Qara-



bağ bölgəsinə sefər edən Türkiyə vətəndaşları təkcə Azərbaycanın əleyhinə deyil, həm də öz ölkələrinin əleyhinə fikirlər səsləndiriblər. Azərbaycan ictimaiyyətində, haqlı olaraq, çox ciddi hiddət doğurub. Ona görə də, Türkiye dövləti bu şəxslər haqqında ən ciddi tədbirlər görməlidir.

Milli Məclisin deputati Elman Məmmədov isə bildirib ki, türk xalqına, türk dövlətlərinə xəyanət edən bu 4 nəfər Dağılıq Qarabağa qanunsuz səfər ediblər, Ermənistana gediblər və ölkələrinə qayıtdıqdan sonra isə Türkiyədə bəzi telekanallar, qəzetlər, radio larda onlara Ermənistani və Dağılıq Qarabağdakı cinayətkar qrupu tərifləməye geniş imkanlar yaradılıb: "Türkiyə hökuməti bildirir ki, o adamların mövqeyi bizim mövqeyimiz deyil. Həmin şəxslərə mediada təbliğat apararaq, erməni işşalını dəstəkləməyə niyə imkan verilir? Bu məsələlər suallar doğurur. Türkiye ile Azərbaycan dostdur, qardaşdır. Hər zaman deyirik ki, dostluğumuza və qardaşlığımıza xələl getirən hərəkətlər olmasın. Belarus Azərbaycanın dövlət sərhədini qanunsuz keçən Aleksandr Lapşını həbs edib, ölkəmizə təhvil verdi. Bu yanaşmanı Türkiye hökumətindən də gözleiyirik. Azərbaycanın Baş Prokurorluğu tərefindən 4 Türkiye vətəndaşı barəsində cinayət işi başlanılıb və müvafiq sənədlər Türkiyəyə göndərilib. Niyə Türkiye dövləti bu məsələ ilə bağlı qarşılıqlı addım atmır, Azərbaycan sərhəd-lərini qanunsuz keçən həmin şəxsləri ölkəməzə təhvil vermır? Biz isteyirik ki, Türkiye ile Azərbaycan arasında dostluğa və qardaşlığı xələl getirən hadisələr olmasın. Bu cür hallara yol verilməmeli və Türkiye hökuməti bu məsələyə diqqət yetirməlidir".

Türkiyəli ziyanının Dağılıq Qarabağa səfəri xəyanətdən başqa bir şey deyil

Bir qrup Türkiye vətəndaşının özünü "ziyalı" adlandıraq, Azərbaycanın işgal altındaki ərazilərinə qanunsuz səfər etmələri Azerbaycan-Türkiyə strateji əməkdaşlıq, dostluq-qardaşlıq münasibətlərinə uyğun gelmir və bilməlidirlər ki, bu hərəkətləri ilə Azərbaycan-Türkiyə dostluğuna xələl getirmək iddiaları baş tutmayacaq... Çünkü bu gün Türkiye ilə Azərbaycan münasibətləri bütün dünya ölkələrinə nümunədir. Ele məhz bu səbədən də, Türkiye hər zaman Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanındadır. Türkiyənin Ermənistana sərhədləri bağlaşmasının əsas səbəbi Azərbaycan ərazilərinin Ermənistana tərefindən işgal olunmasıdır. Belə bir halda Türkiye və-

təndaşlarının Dağılıq Qarabağa səfər etmələri anlaşan deyil və bu, birbaşa cinayət əməlidir. Məhz bu baxımdan da, Azərbaycanın Baş Prokurorluğu haqlı olaraq, həmin məsələ ilə bağlı cinayət işi başlanması və həmin insanların cinayət məsuliyyətinə cəlb edilmələri qanuna uyğundur.

Millet vəkili Qənirə Paşayeva da bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işgal etməsi faktı bütün beynəlxalq təşkilatların qərarlarında yer alıb: "Ufuq Uras, Əli Bayramoğlu, Səid Çəkinoglu və Erol Katırçioğlunun işgal altında qalan Xankəndiyə gedərək, separatçı rejimin nümayəndələri ilə görüşmələri, açıq şəkildə düşmənə dəstək kimi dəyərləndirilməlidir. Onların işgalçılara bu formada dəstək vermələrinin səbəbləri ciddi şəkildə araşdırılmalı və Türkiye dövləti tərefindən bu məsələ ilə bağlı ciddi tədbirlər görülməlidir. Ufuq Urasın erməni sevgisinin tarixi kökləri, ırsı bağlılığı araşdırılmalıdır. Bu şəxsin uzun illərdir Azərbaycanla Türkiyənin mövqelərinə zidd çıxaraq, davamlı şəkildə ermənilərə dəstək vermesi təsdiq olmalıdır".

O bildirib ki, bu, ilk növbədə, Türkiye-Azərbaycan münasibətləri, iki ölkə arasındakı strateji əməkdaşlığı menfi təsirini gösterir: "Ufuq Uras dəfələrə Ermənistana səfərlər edərək, qondarma erməni soyqırımı abidəsini ziyarət edib. O, hər zaman Türkiye və Azərbaycan əleyhine addımlar atıb. Türkiye hökuməti erməni soyqırımı məsələsinin uydurma və yalan olduğunu bəyan edib. Özünü türk adlandıran bu şəxs isə, əksinə, "soyqırımı abidəsi"ni ziyanət etmək, öz dövlətinin maraqlarına qarşı çıxıb. Bu adam hər zaman Türkiye və Azərbaycanın maraqlarına zidd addımları və açıqlamaları ilə gündəmə gəlib. Türkiye və Azərbaycan ictimaiyyəti, media, QHT-lər və digər təşkilatlar Ufuq Urasın bu addımına qarşı etiraz səslerini qaldırmadırlar. Türkiye dövləti vətəndaşlarının Ermənistana silahlı qüvvələri tərefindən işgal olunan Azərbaycan ərazilisi Dağılıq Qarabağa qeyri-qanuni səfərləri ilə bağlı ciddi tədbirlər görməlidir".

R.HÜSEYNOVA

Donald Tramp gələn ay Koreyaya gedəcək



A BŞ Prezidenti Donald Tramp noyabrın 7-8-də Koreya Respublikasına səfər edəcək. Bu barədə çərçənbə axşamı günü jurnalistlərə Koreya Respublikasının Prezidenti Mun Ce-inin rəsmi nümayəndəsi Pak Su Xen məlumat verib. AZERTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, nümayəndənin sözlərinə görə, əvvəlcə Trampın və xanımının səfəri üç günlüyə planlaşdırıldı. Lakin sonradan səfərin noyabrın 7-də səhər saatlarında başlaması qərara alındı. Bu, gecə vaxtı müvafiq diplomatik protokolu təmin etməkde yaranı biləcək çətinliklə bağlıdır.

Müşahidəçilərin fikrincə, prezidentlər danışçılarının gedisiндə ikitərəfli siyasi və ticari-iqtisadi elaqələrə aid məsələləri, KXDR-in rəket-nüvə probleminin həlli yollarını müzakirə edəcəklər.



Qəbahətin böyükdür...
İsa Qəmbər

RƏFIQƏ

Birdir, ikidir... Müsavatın eks-başqanı İsa Qəmbər deyirəm. Oxucularımız anladı. Çünkü İ.Qəmbərin, nəinki bu xalq qarşısında, hətta illərdir başqan olduğu Müsavat qarşısında günahları o qədər böyükdür ki... Ancaq məsələ ondadır ki, İ.Qəmbər həmişa olduğu kimi, indi də "qara məni basınca, mən qararı basım" iyrənc ideyası ilə mövcud günahlarını boynuna almır. Elə götürək, Arif Hacılinin saxta seckilər vasitəsilə Müsavata başqan getirməsini etiraf etməməsini. Bu gün partiyanın qurulmasında xidmətləri olmuş əsas adamlar onun səhvleri nəticəsində ya digər partiyalardadırlar, ya öz partiyalarını qurublar, ya da, ümumiyyətlə, siyasi səhnəni tərik ediblər, etiraf etmir ki, o, bu gün də partiyaya kölgə başqanlığı edir, etiraf etmir ki, "MSDM"i yaradarkən, bunu siyasi-ictimai maraqlar üçün deyil, şəxsi maraqları üçün təsis edib ki, növbəti seckilərdə iştirak etsin, etiraf etmir ki...

Günahları ne qədər böyükdür ki, 2018-ci ildə namizəd olacağını başda A.Hacılı olmaqla, ona-buna dedizdir. Bu yerde hələ 2015-ci ilin parlament seçkiləri ərefəsində prosesə qatılmaq üçün Müsavat partiyasından namizədiyi irəli sürərkən, İ.Qəmbər bəyan etmişdi ki, Müsavat daxilində gedən proseslərə rəğmən bu mübarizə iqtidalarla Müsavat arasında olan məsələdir (?!-R.H.). Ne qədər məntiqsizlik və gülləncə düşüncə. Əger xatırlayırsınızsa, həmin ərefədə Müsavat partiyası dağılmağa, parçalanmağa, məhə olaraq degradasiyaya uğramağa başlayırdı, İ.Qəmbər isə bütün günahları atdırdı iqtidarin üzərinə ki, sən deme, oradakı narazılardı hakimiyətə işləyirmiş (?!!-R.H.). Yəni o, Müsavatda avtoritar rejimi qoruyub-saxlamaq üçün, hətta ən aparıcı şəxslərin istəfalarına göz yumur, səhvini boynuna almır, əsas günahlarını da atır hakimiyətin üzərinə, sadəcə, siyasi həyəsizlərin son həddi!

Deme, Müsavatın keçmiş üzvləri - Səxavət Əlişoy, Hikmət Hacızadə, Əlövset Talişxanlı, Vurğun Əyyub, Qubad İbədoğlu və başqaları hələ o vaxtlar narazılardı qrupunda yer alarkən, hakimiyətə iş birliyi quraraq, Müsavati parçalamaq yolunu tutublar (?!-R.H.). Çok gülməli və gülməli olduqca da o qədər də acıncıqlı vəziyyətə düşməsinin bariz göstəricisidir. Çünkü reallıqda İ.Qəmbər Müsavatı parçalayandaların en yekesi, en nəhəngi, en böyükü, en zırpsıdır, ancaq bunu etiraf etməyə cüreti çatır.

Bu gün İ.Qəmbər formal olaraq Müsavatın rehbəri olmasa da, qeyri-formal qaydada A.Hacılini və onun tayfa komandasını idarə edir. Bununla yanaşı, Müsavatdan istefə verənlərin çoxu da İ.Qəmbərdən də artıq müsavatçıdırlar deşək, heç də yanılmırıq. Bu qədər qəbahətləri olan İ.Qəmbər yaxşı olardı ki, özünü 2018-ci il seçkilərinə hazırlamaqdansa, cürrət tapıb, birçə dəfə öz günahlarını etiraf edəydi. Yox, əger etmirse, buna cüreti çatırırsa, onda özü kimi ağılsız ifadələrini özündə saxlaşın və siyasetdən üzülsüli iken ayrılsın. Elə, mənəcə, siyasetdən getseydi daha yaxşı olardı.

Bir çox ölkələrdə hüquq normalarının pozulması faktı aşkarlandı, barələrində müəyyən tədbirlər nəzərdə tutulduğu halda, AŞPA tərəfindən həmin dövlətlərə qarşı aqressiv yanaşma və ciddi şəkildə cəzalandırılma və bir sözlə, təzyiq vasitəsindən istifadə etmək kimi hərəkətlərə yol verilmir. Nədənsə, Azərbaycanla bağlı məsələlər hər zaman diqqət mərkəzindədir və bu kimi hallar Avropa Şurasının gündəliyində prioritet hesab olunur.

AŞPA-nın bürosu oktyabrın 13-də Avropa İnsan Hüquqları Məhkəməsini Azərbaycanda İlqar Məmmədovun işi üzrə məhkəmə qərarının yerinə yetirilib - yetirilməməsi ilə bağlı mümkün qədər tez rəy verməye və Konvensiyanın 46-ci maddəsində nəzərdə tutulan proseduru tətbiq etməyə çağrırib. Konvensiyanın 46-ci maddəsində deyilir ki, Nazirlər Komitəsi ölkənin yekun qərarı yerinə yetirməsindən imtina etdiyini hesab edərsə və məhkəmə pozuntusunu təsdiq edərsə, iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilsin. Görüləcək tədbirlər dedikdə, ölkənin Avropa Şurasından çıxarılması, nəzərdə tutulan tədbirlərdən biri ola bilər, amma Azərbaycanın özü de ədalətsiz münasibetlərlə barışmayaraq, principial mövqə bildirək, təşkilatdan çıxməq barədə qərar vere bilər. Hər bir halda, 25 oktyabr tarixində Avropa Şurası Nazirlər Komitəsi tərəfindən Azərbaycan barəsində məsuliyyət tədbirlərinin nəzərdə tutan 46-ci maddənin tətbiq edilməsi barədə məsələyə baxılacağı gözlənilir.

"The Guardian" Yaqlandı təkzib edir

Yaqland "The Guardian" qəzeti açıqladığı bəyanatda bildirilir ki, Azərbaycanda siyasi məbusun olması Avropanın ən yüksək məhkəmə instansiyasının qərarına rəğmən İl.Məmmədovun məbusluğunu davam etməsi yolverilməzdır və Azərbaycanın öz öhdəlikləri barədə ciddi düşünməsinin vaxtı çatıb. "The Guardian" yazır ki, Azərbaycanın onun qərarlarını yerinə yetirməməsi Avropa Məhkəməsinin özündə də böhrana səbəb olub. Söyügedən qəzetiñ müvafiq məqaləsində qeyd olunur ki, Avropa Parlamentinin əvvəller Panama və Lüksenburg



sənədləri ilə bağlı buna bənzər bəzi qərarları da heç bir nəticə verməyib. Qəzet yazar ki, elan olunan təhqiqatın mümkün ifası Avropa Parlamentinin nüfuzdan düşməsi ilə neticələnə bilər.

Maraqlıdır, Yaqland hələ indi başa düşüb ki, Avropanın ən yüksək məhkəmə instansiyasının qərarının yerinə yetirilməməsi yolverilməzdür? Yaxud öz öhdəliklərini yerinə yetirməye mükəlləf olan ölkə yalnız Azərbaycandır mı? Qeyd-sərtsiz Azərbaycan təpaqlarını tərk etmələri barədə, uzun müdəddətir içərisi həyata keçirilməyen BMT qətnamələri barədə niyə Ermənistana ciddi düşünmək hələ də tövsiyə olunmur? Azərbaycan barəsində bir qərar, özü də 21 sentyabr tarixində verilən qərar bu müddət ərzində Avropa Məhkəməsinin böhranına səbəb olabilmez və labüb olan bu böhran qısa müdəddətə baş verəcək proses deyil. Yaqland bildirilir ki, bu böhran illərlə icrasız qalmış BMT qətnamələrinin icra olunmaması, Ermənistana münasibətde müşahidəçi mövqə tutması, separatçı və terrorçu qüvvələrə göz yumulması, lobbiçilərin təsir və təzyiqlərinə məruz qalması, nəticədə ikili standartlar siyasetinin yürüdüləməsi ilə təşəkkül tapmağa başladı. "The Guardian" qəzetiñ Panama və Lüksenburg sənədlərile bağlı buna bənzər qaraların da heç bir nəticə vermədiyini qeyd edərək, elan olunan təhqiqatın da mümkün ifası Avropa Parlamentinin nüfuzdan düşməsi ilə nəticələnəcəyini qeyd etməsi ondan xəbər verir ki, artıq dünya içti-

maiyyəti AŞ və onun nüfuzu barədə ciddi düşünür. Hərçənd Yaqland bu nüfuzu bərpa etmək üçün Azərbaycanı alət etmək istəyir, yanılır. Çünkü artıq gedir və bu vaxta qədər qurumun çox qərarları icrasız qalıb ki, məhz bu icrasız qalmış qərarlar nüfuzunun düşməsi üçün yetərli amillərdir. Əger baş katib bu düşməş nüfuzunu bərpa etmək istəyirse, deməli, ilk növbədə, bundan əvvəlki qərar və qətnamələrin icrasını müvafiq ölkələrdən, ələlxüsus, işgalçı Ermənistandan tələb etməlidir. Digər tərəfdən, Azərbaycan hökuməti İlqar Məmmədovun azad olunması qərarının icrasını bundan əvvəl Ermənistana nəzərdə tutulmuş qətnamələrin icrasından sonra həyata keçirəcəyini bildiren dilemma ilə çıxış edə bilər. Əger Avropa Şurası ən ali məhkəmə instansiyasının qərarına, qurumun nüfuzuna hörmətə yanaşrsa, bunu da bilməlidir ki, Azərbaycan da öz ərazi bütövlüyüne ve suverenliyinə bir o qədər hörmət bəsləyir. Təbii ki, qurumla Azərbaycan arasında normal münasibətlər yalnız qarşılıqlı hörmət və bərabər həququlu tərefdaşlıq sayesində mümkün ola bilər və əgər AŞ öz qərarlarına hörmətə yanaşmağı Azərbaycandan gözləyirse, qarşı tərəfin də milli maraqlarına hörmətə yanaşmalıdır.

AŞPA öz qərarlarına hörmətsiz yanaşır

Azərbaycanın daim öz üzərinə düşən öhdəliklərə riayət etməsinə baxmayaq, Avropa Şurasından həmişə fərqli münasibət görüb. Görünən odur ki, bir çox dövlətlərin deputatları AŞPA-da fraksiya yaradaraq, Azərbaycana təzyiqlər edilməsinə nail olmağa çalışır, hətta özlərindən olmuş məsələlərin Azərbaycanda ən xırda detallarını görsələr belə, bunu siyasişdirərək alətə çevirirlər. İcrasız qalmış 10 min qərarına göz yu-


mub, cəmi bir nəfər barədə, bir qərara görə Azərbaycanın Avropa Şurası üzvlüyündən xaric edilməsi barədə danişan Yaqlandı heç də nə İlqar Məmmədovun taleyi maraqlandırır, nə də bu canfəşanlığı insan hüquqlarının müdafiəsi kimi dəyərləndirile bilməz. Çünkü icrasız qalmış BMT qətnamələri ilə, 10 minə yaxın qərərlə müqayisədə bu bir qərar, milyonlarla yurdsuz-yuvasız, təcavüze məruz qalmış kökünlərlə müqayisədə, bir insanın taleyi, nəinki Yaqland, ümumiyyətən heç bir parlamentari üçün daha vacib sayılıbilməz. Hətta bu məsələni cəmiyyətə açıqlanmayan telefon zəngləri, qurumlarla dövlətlərə nümayəndəliklər vasitesi ilə də həll etmək olar. Yaqland unutmamalı idi ki, Azərbaycan Prezidentine müraciəti heç zaman nəticəsiz qalmayıb və məsəlenin həlli istiqamətində müvafiq addımlar atılıb. Azərbaycanın Avropa Şurası ilə birgə problemli məbusularla əlaqədar yaradılan işçi qrupunun bərpası, məhz Yaqlandın Prezident İlham Əliyevə müraciətindən sonra reallaşdırıldığını yada salsaq, bu dəfə də məsəlenin həlli müvafiq şəkildə nail olmağın mümkünüyüne şübhə qalmır. Lakin Azərbaycana təzyiqlər və sanksiyalar tətbiq etməyə köklənmiş aqressiv yanaşma ölkəmizə qarşı aparılan kampaniyanın təzahürüdür. AŞPA Avropanın maraqlarına və demokratik prinsiplərə deyil, hansısa şəxslərin və dairələrin maraqlarına xidmət etmək missiyasını öz üzərinə götürür.

Azərbaycan daim Avropa Şurası ilə münasibətlərinə həssas yanaşaraq, bərabər həququlu və qarşılıqlı hörmətə əsaslanan tərəfdəşliyə dəyər verməyə çalışıb. Bu, o deməkdir ki, bərabər həququlu və qarşılıqlı hörmət olmadığı təqdirdə, düşmən mövqedən çıxış edən qüvvələrin təsiri altında olan qurumların təzyiq və sanksiyaları Azərbaycan üçün maraqlı kəsb etmir. Beynəlxalq hüquqa, ədalətlilik prinsiplərinə hörmətsizlik nümayiş etdirən istenilən təşkilat və yaxud qurumların qərarları Azərbaycan üçün maraqsız olduğu kimi, tələbləri də bir o qədər mənasızdır.

Inam HACIYEV

Özbəkistan portalları Bakıda keçirilən şöpinq festivalından yazıır

Özbəkistanın "1news.uz" və "kun.uz" portalları Bakıda keçirilən ikinci şöpinq festivalı haqqında informasiyalar yayıb. Portallar Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayeva istinadla məlumat verirlər ki, ikinci festival mövsümüne və iştirakçılarının sayına görə fərqlənir. Belə ki, festivalda 578 ticarət obyekti iştirak edir. Mağaza və servis mərkəzləri ƏDV-nin qaytarılması prinsipi ilə işləyir. Şöpinq festivalının əsas məqsədi Azərbaycana xarici turistlərin cəlb edilməsidir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana turist axını 21,9 faiz artıb. Azərbaycanın turizm sektorunda 46 min nəfər çalışır, əger buraya mədəniyyət obyektlərinin 60 min işçisini də əlavə etsək, deməli, turizm sahəsində çalışanların sayı 100 minə ötür. Materiallarda Azərbaycanın turizm imkanları, mehmanxanalar şəbəkəsi, qədim şəhərlərimizdə turizm obyektləri haqqında da məlumat verilir.



Ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çox pambıq təhvil verilib

Oktyabrın 17-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 96 min 478,97 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən AZERTAC-a bildirilər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Belə ki, keçən il oktyabrın 17-dək pambıq qəbulu məntəqələri 38 min 893,60 ton məhsul tədarük etmişdi.

Ilin əvvəlindən Azərbaycanda pul bazası 18 faiz artıb. AZERTAC xəber verir ki, bu barədə Bakıda keçirilən "Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər" adlı konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. V.Qasımlı ölkədə kapital bazarlarının inkişafı istiqamətində görülən işlərdən danışır, bu sahənin əhəmiyyətini qeyd edib. O, maliyyə savadlılığının artırılmasıın zəruriliyini vurgulayıb.



Əfqanistan: polis idarəsinə hücum nəticəsində azı 20 nəfər ölüb

Oktjabrın 17-də silahlıların Əfqanistanın şəhərində yerləşən Paktiya əyalətinin Qardez şəhərində polisin hazırlıq mərkəzinə hücumu nəticəsində azı 20 nəfər həlak olub, 160 nəfəre qəder insan isə yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanala çatdırılıb. AZERTAC xəber verir ki, Tolo News telekanalının yaydığı məlumatata göre, hücum zamanı, həmçinin əyalətin polis rəisi Torialay Abdianai öldürülüb. Xatırladək ki, oktyabrın 17-də sehər saatlarında polis idarəsi silahlı hücumu məruz qalıb. Bundan sonra hücum edənlərlə polis işçiləri arasında şiddetli atışma başlayıb. Silahlılar partlayıcı yüklənmiş "Humvee" avtomobilərindən istifadə ediblər. Hücumun məsuliyyətini ölkədə fəaliyyət göstərən "Taliban" hərəkatının öz üzərinə götürdüyü bildirilir.

Rusyanın Ermənistani silahlandırması regionda təhlükəsizliyi təhdid edir

Bu günlərdə yenə də Rusyanın Ermənistana silahlanma üçün 100 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit ayırması rəsmi Moskvanın beynəlxalq öhdəlikləri ilə ziddiyət təşkil etdiyini bir daha sübut edir. ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusyanın Ermənistani faktiki əvəzsiz olaraq silah-sursat və hərbi texnika ilə təmin etməsi bu ölkənin vasitəlik missiyasına uyğun gəlmir. Ekspertlərin sözlərinə görə, bunu Dağlıq Qarabağ münaqışesinin tərəflər arasında balanslaşdırılmış siyaseti kimi deyil və təcavüzə dəstək kimi qiymətləndirirlər.

Aydın Mirzəzadə:
“Reallıq odur ki,
Ermənistan yenə də
xarici ölkələrdən
asılı vəziyyətdədir”



Məsələ ilə bağlı YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdürü, Milli Məclisin Müdafia, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədr müavini Aydin Mirzəzadə bildirib ki, müharibə aparan ölkə üçün bu, kiçik rəqəmdir: “Rusyanın Ermənistana müasir silahlar almaq üçün 20 il müddətine kredit verməsində məqsəd həmin ölkəni silahlandırmadır. ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olan Rusyanın Ermənistana müasir silahlar almaq üçün kredit vermesi Azərbaycanda da müəyyən suallar doğurur: “Nəzərə alaq ki, silahlar satılmır, onlar kreditlə verilir. Bu gün Ermənistanın çox zəif iqtisadiyyata malikdir və büdcəsini çətinlikle toplayır. Kreditin 20 il müddətində verilməsində məqsəd Ermənistani silahlandırmadır. Hesab edirəm ki, bu məsələnin Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərefəsində qalırıması heç də doğru deyil”.

A.Mirzəzadə əlavə edib ki, müqaviləyə əsasən, 100 milyon dollar məbləğində kredit Ermənistana 20 il müddətinə verilir.

Onun fikrincə, 100 milyon dollar bu gün müharibə aparan ölkə üçün çox aşağı mebləğdir: “Ermənistana 100 milyon dollarlıq silah tədarük ediləcək. Ermənistanın sərbəst vəsaiti olsaydı, o, silah bazarında özünün sərbəst seçimini edə bilərdi. Reallıq odur ki, Ermənistan yenə də xarici ölkələrdən asılı vəziyyətdədir. Ermənistanın siyaseti ona nə güclər, nə nüfuz, nə də kapital getire bilmir. Azərbaycanın müstəqil xarici siyaseti isə, onun bir dövlət kimi güclənməsinə, bölgə üçün ehemmiyyətli olan layihə iştirakmasına çevril-

məsinə, en əsası isə, özünün haqq-ədalət işini düyada qəbul etdirməsinə sebəb olub”.

Elçin Mirzəbəyli:
“Uzunmüddətli kredit”
prosesin
pərdələnməsinə
xidmət edir”



Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Rusiya təkcə ATƏT-in Minsk Qrupunun həmsədri kimi deyil, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünyada və regionda təhlükəsizliyin qorunmasına görə məsuliyyət daşıyır: “Ermənistanın silahlandırılması isə regiondakı təhlükəsizlik mexanizmlərinə ciddi zərbə vurur, gərginliyin daha da artmasına zəmin yaradır: “Ermənistanın silahlandırılması, eyni zamanda, “Avropada adı silahlar haqqında” Müqavilənin də kəbul şəkildə pozulması deməkdir. Doğrudur, Rusiya bu Müqavilədə iştirakını dayandırıb, lakin ikinci dövlətlərə münasibətdə öz öhdəliklərindən imtina etməyib”.

E.Mirzəbəyli bildirib ki, Ermənistana uzunmüddətli kreditin şərtləri, onu deməye əsas verir ki, bu silahlar, əslində, əvəzsiz olaraq verilib, “uzunmüddətli kredit” isə prosesin pərdələnməsinə xidmət edir. Çünkü Ermənistanın xarici borcu 7 milyard dollara yaxınlaşır. Bu ilin 9 ayı ərzində işğalçı ölkənin borcu 1 milyard dollardan çox artıb. Ermənistanın mövcud durumu səbətə yetirir ki, rəsmi Yerevanın ona ayrılan krediti geri qaytarmaq imkanı yoxdur. Rusiyada da bunu yaxşı bilirlər. Bu prosesin Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərefəsində həyata keçirilməsi təessüf doğurur. Çünkü bu, ilk növbədə, Rusyanın vasitəçilik missiyasını şübhə altına alıb”.

Aqniya Qriqas:
“Rusyanın
Ermənistana silah
verməsi regionun
təhlükəsizliyini
təhdid edir”

ABŞ-in Atlantik Şurasının baş elmi əməkdaşı, energetika sahəsində ekspert Aqniya Qriqas deyib ki, Ermənistan təcavüzkarıdır və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işgali ilə tanınır: “Azərbaycan isə, artıq 20 ildən çoxdur ki, Ermənistanın təcavüzündən əziyyət çəkir. Buna görə, Ermənistana silahın tədarükünü Dağlıq Qarabağ münaqışesinin tərəflər arasında balanslaşdırılmış siyaset kimi deyil, təcavüze dəstək kimi qiymətlən-

dirmək olar. Rusyanın Ermənistana silah verməsi regionda şəraitin gərginləşməsinə yönəldilib”

Qabil Hüseynli: “Rusya
Ermənistani sadıq
köpəyi kimi bəsləyir”

Politoloq Qabil Hüseynli bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi öhdəliklərini çıxdan pozur: “Rusiya Boris Yeltsinin prezidentliyi dövründə başlayaraq, dəfələrle Ermənistana pulsuz silahlar göndərib. Belə ki, Yeltsinin dövründə Rusiya bir-birə Ermənistana 1 milyard dollarlıq silah bağışlayıb. Bunun ardınca Gürcüstandan çıxarılan qoşunların bütün texnikası və digər ləvazimati yene Ermənistana göndərilib. Bunun ümumi dəyəri 800 milyon dollar olub”.



Politoloq onu da bildirib ki, 2 il öncə, Rusiya Ermənistana 200 milyon dollar dəyərində silah krediti ayırib: “Bundan sonra məlum oldu ki, Rusiya Ermənistana 2 diviziyon “İsgəndər M” silahları göndərib. Bu silahların bir diviziyonu 500 milyon dollardan çoxdur. Üstəlik, Ermənistana “İsgəndər M”-lərə yanaşı, odşاقan silahlar, raket texnikaları və bu qəbilden olan çox modern silahlar göndərib. Ümumilikdə, hesablaşınca Rusiya Ermənistana ildə 1 milyard dollarlıq silah yardımı edir. Bu silahlar da heç yerde qeydə alınır. Sadəcə olaraq, kredit adı ilə Ermənistana bağışlanır”.

Məsələyə daha dərindən yanaşsaq, belə bir qənaətə gəlmək olar ki, Azərbaycan neçə illərdir ki, hər il milyardlarla dollarlar silah-sursat almaqla ordunun potensialını tam müasirleşdirib. Həm də, təkcə rus silahları ilə silahlanmayıbdır. Dünyanın ən müasir və dəqiqliklə düşmənin istenilən hədflərini məhv edən, uzaqvuran silahlar ordumuz təchiz olunub və bu iş davam edir. Bunun qabağında 200 milyon dollarlıq silah-sursatı o qədər de böyük potensial hesab etmirəm. Rusiya Azərbaycana da milyard dollarlar məbləğində silah satır. Əslində, Ermənistana silah satılmasağdı, daha yaxşı olardı. Amma bu, ticarətdir və Rusiya bundan pul qazanır. Həm də Ermənistana gösterir ki, o, özbaşına deyil və Rusyanın iradəsini ifade etməlidir. Ekspertlərin sözlərinə görə, Rusyanın Ermənistana silah satması Azərbaycan-Rusya münasibətlərinə təsir etməlidir. Rusiya Ermənistana əlaltısı kimi davranırsa, Azərbaycana bərabər həqiqi strateji tərəfdəş kimi münasibət göstərir. Çünkü Azərbaycan müstəqil siyaset yürüdən ölkədir və regionda iqtisadi və siyasi sabitliyin qorunub-saxlanılmasında böyük rol mağlubdır.

R.HÜSEYNOVA



**İtaliyanın ölkəmizdəki
səfiri Azərbaycan Dillər
Universitetində olub**

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadımı Kamal Abdulla İtaliyanın ölkəmizdəki səfiri Augusto Massari ilə görüşüb. Universitetdən Trend-e verilən məlumat görə, A.Massarini sefir vəzifəsinə teyin edilmesi münasibəti ilə təbrik edən K.Abdulla iki ölkə arasındaki xoş münasibətlərin bundan sonra da davam edəcəyinə ümidi etdiyini bildirib. Onun sözlərinə görə, sefirliliklə ADU arasındaki münasibətlər iki ölkə arasındaki dialoğun əsasını təşkil edir. İtaliya ilə bağlı xatirələrdən danışan rektor dünən yəşərətli italyan yazıçısı Umberto Ekonun dəvəti ilə onun evində olduğunu xatırladıb. Bu xatirələrin unudulmaz olduğunu deyən rektor İtaliya ilə bağlı xoş təssüratlarını bölüşüb.

Multikulturalizm sahəsində əməkdaşlıqlı söz açan K.Abdulla bildirib ki, “Azərbaycan multikulturalizmi” fənninin tədris edildiyi universitetlərdən biri də İtaliyanın La Sapienza Universitetidir. ADU-nun bir çox xarici universitetlərlə əməkdaşlıq etdiyini deyən rektor əlavə edib ki, bu əlaqələrin La Sapienza universiteti ilə de davam etməsinə çalışacaq: “Çalışacağım ki, italyan alımlar Azərbaycana gələsinlər. Mən italiyalı alımların ADU ilə six təmaslarının qurulmasının tərəfdarıyam. Ümid edirəm ki, cənab sefir bizim bu istiqamətdə arzularımızın həyata keçirilməsinə kömək edəcək. Biz “Azərbaycan multikulturalizmi” fənninin təkcə La Sapienza Universitetində deyil, digər ali təhsil müəssisələrində de tədris olunmasından məmənun olarıq”.

K.Abdulla qeyd edib ki, xarici universitetlərlə əlaqələr təkcə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi ilə bitmir. Bu fənni öyrənən tələbələr Azərbaycana yay və qış multikulturalizm məktəblerinə dəvət edilir, ölkəmizdə yaşıyan müxtəlif xalqların həyatı ilə yerində tanış olur. İtalyan dilinin bütün mədəni dillərin ruhunda yaşıdığını söyləyen rektor ADU-da italyan dilinin öyrənilidiyini, İtalyan dili Mərkəzinin fəaliyyət göstərdiyini qonağın diqqətinə çatdırıb. O, sefir-dən İtaliya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasına köməklik göstərməsinə xahiş edib.

Öz növbəsində sefir A.Massari Azərbaycanın ölkəsində kifayət qədər tanındığını, İtaliya sefirliyi ilə ADU arasında isti münasibətlərin mövcud olduğunu vurğulayıb: “Ümid edirəm ki, bu münasibətlər daha da məhsuldar olacaq. Mən əməkdaşlığı, eyni zamanda “Azərbaycan multikulturalizmi” fənninin tədrisine öz töhfəmi vermək istərdim. Əminəm ki, digər italyan universitetləri də bu fənnin tədrisine maraqlı göstərəcək”. Səfir əlavə edib ki, Bolonya Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisini təşkil etmək olar və o, bu barədə həmin universitetin rektoru məlumat verəcək. O, bildirib ki, İtaliya universitetlərinin birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasına təklifi müsbət qarşılıqlı: “Mən bu təklifi yerinə yetirəcəyime söz verirəm və xahişinizi mənə edilən təkliflər arasında zirvəyə qoyuram. Çünkü universitetlər arasındaki əlaqələr prioritət məsələdir”. Səfir ADU-nun rektorunun onun “Səfir saatı” klubunda mühazirə oxumağı barədə dəvətini müsbət qiymətləndirib və məmənliyyətlə tələbələrlə, o cümlədən İtalyan dili üzrə məzun olmuş şəxslərlə görüşəcəyini bildirib. Görüşün sonunda səfəre “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı və rektor K.Abdullanın İtaliyada nəşr olunan əsərləri təqdim olunub.

18 oktyabr 2017-ci il

Leyla Yunus da "İŞİD"i Azərbaycana çağırıldı

"SDİ" rəhbərindən terrora dəstək və "əclaflıq" etirafı

Ictimaiyyət dəfələrlə dağdıcı müxalifət "liderləri"nin və onların əlaltılarının terror çəşitlerinin şahidi olub. Hələ illər önce, AXCP sədri Əli Kərimlinin hakimiyyətə yiyələnmək üçün şeytanla belə əməkdaşlığı hazır olması, Müsavatın sabiq başqanı İsa Qəmbərin hakimiyyətə gələcəyi təqdirdə, qisas alacağı ilə bağlı bəyanatları bu gün də bir çoxlarının xətitindədir. O cümlədən, Ə.Kərimlinin əmisi oğlu, Avropada mühacir həyatı yaşayan İntiqam Kərimovun "İŞİD" başkəsan terror qruplaşmasını Azərbaycana gedib, orada qətlamlar törətməsi təklifləri də bu sıralamada yer alır.

Bu arada növbəti buna bənzər çəşit bir müddət həbsxanada yadıqdan sonra, yalvarışları sayesində həbsdən azad edilən "Sülh və Demokratiya İnstitutu"nun direktoru, özünü hüquq müdafiəcisi adlandıran Leyla Yunus tərəfindən səsləndirilib.

Azərbaycanlıları hiddətləndirən amil L.Yunusun öz çirkin məqsədli çıxışında Azərbaycandakı vəziyyəti Suriya ilə müqayisə etməsi olub

Daha dəqiq desək, "SDİ"nin direktori Praqada keçirilən 21-ci "Forum-2000" konfransında etdiyi çıxışı ilə, nəinki Azərbaycan ictimaiyyətini, o cümlədən, ele xarici ölkələrdə yaşayan azərbaycanlı mühacirlər də keşkin hiddətinə səbəb olub. Yeri gelmişkən, onu da xatırladaq ki, adıçəkili forum Vatslav Havel tərəfindən dünyada demokratiya uğrunda mübarizə namına



qurulub, lakin zaman-zaman qərəzləri ilə də yadda qalıb. Beləliklə, azərbaycanlıları hiddətləndirən amil L.Yunusun öz çirkin məqsədli çıxışında Azərbaycandakı vəziyyəti Suriya ilə müqayisə etməsi olub. Bununla da, o, faktiki olaraq, bütün dünyadan baş ağrısına çəvriilmiş radikal dini təşkilat kimi terrorcun qruplar siyahısında yer almış "İŞİD"i Azərbaycana səsleyib (?!-R.N.). Bu barədə mediya açıqlamasında Avropana yaşayan azərbaycanlı mühacir Zəmiq Məmmədli danişib. Onun sözlərinə görə, L.Yunus forumda deyib ki, Mərkəzi Asiya ilə yanaşı, guya Azərbaycanda da "diktatura" (???!!!-R.N.) hökm sürür. Sonra o, həyasızcasına Azərbaycan hakimiyyətini Suriyanın prezidenti Bəşər Əsədin hakimiyyəti ilə müqayisə edib ve "demokratik cəməni" mübarizəye səsleyib.

Məhz bu çıxışdan hiddətlənən Z.Məmmədli deyir: "Bu gün Suriyada ne baş verir? Orada müxtəlif qruplaşmalar, o cümlədən Qərb, Rusiya və İran tərəfindən dəstəklənən qruplaşmalar arasında qanlı mübarizə gedur. Bu qruplaşmalar xarici oyunçular tərəfindən maliyyələşdirilir. Azərbaycan rəhbərliyinə qarşı Bəşər Əsəd "nümunəsi" əsasında mübarizə aparmağa çağırmaq Qərbin bundan əvvəl Suriyada tətbiq etdiyi metodlardan istifadəye çağırmaq deməkdir".

AXCP və Müsavatdan

Bu gün özünü müxali-fətçi adlandıranlar hər seçkiərefəsi olurlar "demokratlar". Ən maraqlısı da odur ki, həmin bu müxalifəçilər istər icazəli, istər icazəsiz, istər səviyyəli, istər səviyyəsiz dünsünüməmiş mitinqlər və piketlər keçirməyə cəhd et-diklərini dəfələrlə görmüşük. Onu da görmüşük ki, həmin mitinqlərdə 200-300 nəfərdən çox adam olmayıb.

Maraqlısı da budur ki, dağdıcı müxalifətin keçirmek istədiyi mitinq və piketlər ölkədə keçiriləcək seçkiərefəsi başlayır. Mitinq də baş tutmayanda, başlayırlar həykəl salmağa. Adama deyərlər ki, ay ... seçici səni tanımsa, sənə etibar etmirsə, buna hakimiyyət neyləsin?! Bu yerde öten parlament seçkisi ərefəsi ADP sədri Sərdar Cəlaloğlunun iqtidar partiyasına yalvarışlı müraciəti yadına düşdü. S.Cəlaloğlu demişdi ki, "neyləyək ki, seçici imza vermək əvəzinə, qapını Üzümüzə bağlayır. Olmaz ki, bize də kömək edəsiniz?" Soruşmaq isterdi ki, ay seçkilər qatılmaq isteyən radikalardan, o cümlədən, "Milli Şura"nın növbə-

"Seçkiərefəsi demokratlar"

"Demokratiya"nın mənasını anlamayanlar keçirəcəkləri mitinqlərdə bu məsələni daha çox qabardacaqlarını bildirirlər

loğlunun bir ifadəsi də yadına düşdü: "İmza toplamağa kim göndərim? Yanımda bir-iki nəfər adam var, onlar da dırənlər üzülmə. Deyirlər ki, seçici nəinki imza verir, bizi ele isladır ki..."

İslanmışın yağışdan nə qorxusu?!

Ay S.Cəlaloğlu, "islanmışın, yağışdan nə qorxusu?!. Belə olan

Leyla Yunusun terror çağırışına dəstək!

Əlbettə, L.Yunusun belə fikirlərə çıxış etməsi nədənə onu dəstəkləyen AXCP sədri Ə.Kərimli və etrafı tərəfindən pişnənləndi. Bu isə yazının əvvəlində qeyd edilmiş fikirləri bir daha təsdiq etmiş oldu. Yəni radikal və dağdıcı müxalifət hətta terror yolu ilə olsa belə, iqtidarı elə keçirməyə hazır olunduqlarını gizlətmirlər. Ancaq unudurlar ki, Azərbaycan bütün hallarda bu cür təribatlı fikirlərin, o cümlədən, halların qarşısını ala bilmək gücündə olan dövlətdir. Eyni zamanda, fakt budur ki, özlərini "demokratik düşərgə" adaldıradan radikalaların Suriyada "demokratik müxalifət", yaxud "məlumat müxalifət" adı altında başkəsən, müxtəlif ağlagəlməz edam üsulları həyata keçirən terrorçulardan fərqlənmirlər. Yəni AXCP-nin "İŞİD"ə, Müsavatın "Ən Nüṣra"ya əvvəl bilməsi kimsədə təccüb doğurmamalıdır ve əger onların L.Yunusun Azərbaycanla Suriya arasında analogiya aparması qətiyyən narahat etmirsə, demək, deyilənlər özünü kifayət qədər sübuta yetirmiş olur. Bununla da, "SDİ" direktorunun Avropanın ortasında - Praqadakı forumdakı sərsəm çıxışı terrora dəstək kimi qiymətləndirilməlidir! Halbuki...

Halbuki bu həmin L.Yunusdur ki, azadlıq çıxmazı üçün həbsxanadan hakimiyyətə yalvarış dilləri tökü, qızı Dinara Yunusa davamlı məktublar yazdırır. Hətta məktublardan birində L.Yunus bildirirdi ki, hakimiyyət onu "əclaflıq" çevirmək istəyir. "Mən eclaf olmağa hazırlam, amma azadlıqda eclaf"-deyə etirafda bulunurdu. Görünür, L.Yunus, həqiqətən də, özünün də dediyi kimi, çox eclaf bir ünsürdür ve bunu növbəti həyasızlığı ilə sübuta yetmiş oldu.

Rövşən RƏSULOV



Türkiyədə kömür mədəni çöküb

Türkiyənin Şırnak bölgəsində yerləşən kömür mədənində çökme baş verib. AZERTAC rəsmi mənbələrə istinadla xəber verir ki, hadisə yerinə çox sayıda xilasedici və tacili tibbi yardım maşını gelib. Özəl sektora aid mədən Şırnak-Cizre şəhərinin 20-ci kilometrliyində yerləşir. Türkiyənin NTV telekanalının yaydığı məlumatə əsasən, qəza neticəsində altı nəfər həyatını itirib, bir nəfər itkin düşüb.

Myanmadan Banqladeşə qaçan müsəlmanların sayı 582 min nəfərə çatıb

Avgustun 25-dən başlayaraq Myanmadan Banqladeşə qaçan arakanlı müsəlmanların sayı 582 min nəfərə çatıb. AZERTAC xəber verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə ali komissarı idarəsinin metbuat xidməti məlumat yayıb. "Bizdə olan məlumat görə, avgustun 25-dən indiyədək qaçqınların sayı 582 min nəfər təşkil edir", - deyə metbuat katibi Andrey Maxeçip bildirib. Eyni zamanda, Beynəlxalq Migrasiya Təşkilatı avgustun sonlarından Koks-Bazara 537 min rohinka müsəlmanlarının geldiyi, bununla da Banqladeşdəki qaçqınların sayıının 800 min nəfəri ötdüyü barədə məlumat verib.



Xatırladaq ki, Myanmanın qərbində rohinka xalqına məxsus müsəlmanların yaşadığı Rakhayn ştatında hərbiçilərin və silahlıların hücumları nəticəsində minlərlə insan vəhşicəsinə qətəl yetirilib, 200-ə yaxın yaşayış məntəqəsi dağdırılıb. 1970-ci illərdə bəri davam edən müntəzəm hücumlar və etnik təmizləmələr nəticəsində Myanmada yaşayan 2 milyondan çox müsəlmanların 84 faizi qonşu ölkələrə siğınmağa məcbur olub.

103 cinayət faktından 16-sının üstü "isti izlər"lə açılıb

Rəsəblikanın daxili işlər orqanları tərəfindən öten gün qeydə alınmış 103 cinayət faktından 16-sının üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin metbuat xidmətindən AZERTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir yolnəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb. Daxili İşlər orqanları eməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərla bağlı yeddi fakt müyəyyənləşdirilib. Cinayət töötəmkədə şübhəli bilinən 17 nəfər tutulub.

ADP sədri müxalifə düssərgə sakinlərinin öz şəxsi ambisiyalarını demokratiya pərdəsi altında həyata keçirdiklərini bildirib: "Onlar insanlar arasında nüfuzlarını, inamlarını və etibarlarını elə itiriblər ki, bir daha qazana bilməyəcəklər. Biz də onları "qurbanına" çevrilmişik. Xarici təşkilatlardan çoxlu maddi vəsait alan "bəy"lər bu vəsaitləri ancaq özlərinə xərclədikləri üçün onların partiyalarının üzvləri artıq etiraz etməyə və partiyalarından uzaqlaşmağa başlayıblar. Belə bir vəziyyətdə seçkiərefəsi "özündən deyən" "bəy"lərin mitinq keçirmək haqqında bəyanatlarının nə mənası? Deyirlər, müxalifə iqtidarin əlinə işləyir. Onda mən sual verirəm: bəs xalq kimin əlinə işləyir? Xalq onun siyasetinə razılığını bildirir. Deməli, müxalifə də bu hökumətin siyasetindən razıdır da", Yuxarıda sadalanan bütün faktlara və müxalifə düssərgəsində baş verən son olaylara nəzərə salaraq, belə nəticəyə gəlmək olur ki, sonun başlanğıçı radikal düssərgə üçün daha böyük biabırçılıqlarla müşahidə olunacaq.

Rəfiqə HÜSEYNOVA

Ulu Öndər Heydər Əliyev və Sovet Azərbaycanında milli-mənəvi dəyərlərin qorunması

Ulu Öndər Heydər Əliyev Sovet dövründə 1969-cu ildə birinci hakimiyyəti illərində Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynadı. O, sonralar çıxışlarının birində demişdir: "Kommunist rejimi daxilində onlarla münasibətlər tarazlığını saxlamaqla yanaşı, vəzifəmin verdiyi imkanlardan istifadə edərək, doğma xalqın üçün faydalı işlər görmək haqqında düşünürdüm".

Bu faydalı işlərdən biri dahi şəxsiyyətin Azərbaycanda qadağan olunmuş Qurban və Ramazan bayramlarının Sovet sistemi şəraitində keçirə bilmələri üçün imkan vermesi idi.

Heydər Əliyev ateist dövlətin dindən ayrılmاسının və dünyəvi inkişafın tərəfdarı kimi çıxış etse de, mədənin dinsiz olmasının əleyhinə idi. AMEA-nın müxbir üzvü Musa Qasımlı Sovet dövründə Heydər Əliyevin belə mövqeda olmasını "xalqın ümumi niyyətlərinin ifadə etdiyini və gələcək müstəqil dövlətin inkişaf istiqamətinin əvvəlcədən müəyyənləşdirildiyile" elaqələndirir.

Heydər Əliyev dini fanatizmin, cəhalətin, mürtece adət-ənənələrin əleyhinə qətiyyətə və açıq şəkildə çıxırı: "Xalqımızın icimai fikrinin, mədəniyyətinin en yaxşı nümayəndələrindən Nəsimi, M.F.Axundov, Sabir, C.Məmmədquluzadə, C.Cabbarlı və bir çox başqası cəhalətə, fanatizmə qarşı, geri qalmış mürtece adət və ənənələrə qarşı ehtirasla çıxış edir, fikir azadlığını təbliğ edir, kütütlərin mənəvi azadlığının tərəfdarı olur, bilik məşəlini yüksəklərə qaldırırdılar".

Heydər Əliyev müxtəlif vezifələr daşıyan şəxslərin fəaliyyətinə mənəviyyatın və əxlaqın nüfuz etməsinə çalışırı. Mənəvi tərbiyəde ziyallılara xüsusi yer verirdi. O deyirdi ki, əger biz xalqımızda mənəvi dəyərləri inkişaf etdirmək isteyirikse, birinci növbədə, ziyallılarımıza mənəviyyatı yüksək olmalıdır və onlar xalqın digər təbəqələrinə nümunə göstərməlidirlər. Heydər Əliyev deyirdi: "Mən Azərbaycanda ömrüm boyu təmizlik, düzlük, halallıq tərəfdarı olmuşam".

M.Qasımlı yazır: "Azərbaycan xalqının qədim milli bayramı olan Novruz Onun hakimiyyəti illərində respublika məqyasında tətənənli şəkildə keçirilir və hətta Azərbaycan Televiziyası ile yayılmışdır. Bütün Sovet tarixi ərzində Novruz bayramının kütləvi şəkildə keçirilməsi və yayılması, bilavasitə, Heydər Əliyevin adı ilə bağlıdır. Novruz bayramının keçirilməsi Azərbaycan xalqının milli ruhunu dirçəldir, milli irsə, tarixe böyük məhəbbət yaradır və milli özünüdürkə güləndirirdi. Heydər Əliyev Novruz bayramını təbətin və ana torpağın oyanması, baharın gelişini olmaqla yanaşı, həm də sülh və saf niyyətlər bayramı kimi dəyə-

ləndirirdi. Bildirirdi ki, Novruz milli bir bayram kimi hər bir azərbaycanının anadan olandan qəlbində, ruhunda ve fikrində yaşayan bayramdır. O, Novruz bayramının daha çox insanı bayram olduğunu qeyd edirdi.

Heydər Əliyev xalqımızın mənəvi həyatında və cəmiyyətin inkişafında Azərbaycan qadının rolu və keçidiyi tarixi yolu yüksək qiymətləndirirdi. O, 1974-cü ilin may ayında "Azərbaycan qadını" jurnalının 50 illiyinə həsr edilmiş məruzəsində deyirdi: "Azərbaycan xalqının böyük oğulları Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və özünün diyarını xoşbəxt və azad görmək istəyənlər Şərq qadınının ağır həyatından kədər hissi ilə yazmışlar". Daha sonra o deyirdi:

"Keçmişə bələd olmadan bu günü, Azərbaycan qadının müqəddəratında baş vermiş böyük dəyişikliklərin əzəmətini düzgün qiymətləndirmek çətindir. Məhz Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan qadını icimai-siyasi və mədəni həyatda daha fəal iştirak edirdi. Azərbaycan qadınının inaliminin, şairinin, fəhləsinin, kəndlisinin, icimai-siyasi xadiminin nəinki respublikada, o cümlədən, bütün ölkədə tanıldıması, bi-

o, azərbaycanlıların "sümüyünün kiçik olduğunu" behanə getirir. Heydər Əliyev bildirir ki, sən, nə danışdığını bilirsənmi? Üzünü Azərbaycan KP MK-nin ikinci katibi Y.Puqaçova tutaraq deyir ki, belə çıxır, mənim sümüyüm bu Puqaçovun sümüyündən kiçikdir? Azərbaycanda Moskvadan adamı hesab olunan bir şəxsin üzünə belə sözləri açıq şəkildə yalnız böyük azərbaycansevər, millətsevər və öz şəxsiyyətinə hörmət edən şəxs söyleyə bilərdi. Heydər Əliyev öz şəxsiyyətini qorumaq və ucaltmaqla azərbaycanlıların mənəvi keyfiyyətlərini, özlərinə inamını gücləndirir və yüksəldirdi. Heydər Əliyev bütün azərbaycanlıların gözündə qeyrət rəmzi idi.

Ümumiyyətlə, Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmətlə yanaşır, onları göz bəbəyi kimi qorur, inkişaf etdirir, bununla da, xalqının milli ruhunu və milli özünüdərkini gücləndirirdi. O, Azərbaycanın kommunist lideri olmasına baxmayaq, eyni zamanda, ən böyük millətsevəri olaraq qalırdı. Məhz Onun qayğısı ilə qorunub-saxlanılan və inkişaf etdirilən milli-mənəvi dəyərlər sonalar Azərbaycan xalqının müstəqilliyinin bərpasında əsas rollardan birini

Heydər Əliyev xalqımızın mənəvi həyatında və cəmiyyətin inkişafında Azərbaycan qadının rolu və keçidiyi tarixi yolu yüksək qiymətləndirirdi. O, 1974-cü ilin may ayında "Azərbaycan qadını" jurnalının 50 illiyinə həsr edilmiş məruzəsində deyirdi: "Azərbaycan xalqının böyük oğulları Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və özünün diyarını xoşbəxt və azad görmək istəyənlər Şərq qadınının ağır həyatından kədər hissi ilə yazmışlar". Daha sonra o deyirdi: "Keçmişə bələd olmadan bu günü, Azərbaycan qadının müqəddəratında baş vermiş böyük dəyişikliklərin əzəmətini düzgün qiymətləndirmək çətindir.

O, 1974-cü ilin may ayında "Azərbaycan qadını" jurnalının 50 illiyinə həsr edilmiş məruzəsində deyirdi: "Azərbaycan xalqının böyük oğulları Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və özünün diyarını xoşbəxt və azad görmək istəyənlər Şərq qadınının ağır həyatından kədər hissi ilə yazmışlar". Daha sonra o deyirdi: "Keçmişə bələd olmadan bu günü, Azərbaycan qadının müqəddəratında baş vermiş böyük dəyişikliklərin əzəmətini düzgün qiymətləndirmək çətindir.

İlavəsité, Heydər Əliyevin tarixi xidmeti idi".

Heydər Əliyev ən kiçik məsələlərdə belə, Azərbaycan xalqının aşağılanmasına yol verməyərək, qətiyyətə onun qarşısını alır, böyüklüyü, üstünlüyü, güclülüyü, bacarığını, yüksək mədəniyyətini və zengin tarixə malik olduğunu göstərir. Məsələn, şahidlərin dediklərinə görə, bir dəfə respublikada futbolun vəziyyəti - "Neftçi" komandasının pis oyunu müzakirə olunarkən, Heydər Əliyev məşqçidən komandanın zəif çıxışlarının səbəbini soruşduqda,

oy纳di.

Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasını mədəni-maarif müəssisələrinin yaradılması və inkişaf etdirilməsi ilə əlaqələndirirdi. Dahi şəxsiyyət bir sıra tədbirlər görərək:

1. Xalqın mədəni səviyyəsini yüksəldirdi;

2. Mədəni-maarif müəssisələri şəbəkələrini genişləndirirdi.

M.Qasımlı Ulu Öndərin bu sahədəki fəaliyyətini belə qruplaşdırır: "Heydər Əliyev cəmiyyətin tərəqqisində mədəni-maarif müəssisələrinin rolunu dərinən bili-



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" istiqaməti çərçivəsində hazırlanıb

Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərde respublikada 1155 kitabxana, 1316 klub tikilib xalqın istifadəsinə verilmişdi. Həmin illərdə mədəni-maarif müəssisələrinin tikintisi Sovet hakimiyyətinin bütün əvvəlki illərdən dəfələrlə çox idi. Heydər Əliyev haqlı olaraq belə qeyd edirdi: "Əldə edilən nailiyyətlər o qədər böyükdür ki, bunlar mədəni inqilabın ilk addımlarının kiçicik göstəriciləri ilə müqayisəye gəlməz. Heydər Əliyev Moskvaya işləməyə getdiğdən sonra da, həmin sahədəki fəaliyyətini dayandırmadı. Onun tövsiyə və göstərişləri əsasında bu sahədə quruculuq işləri davam etdirildi.

"Beləliklə, bilavasitə, Heydər Əliyevin sayəsində ötən əsrin 70-80-ci illərində Azərbaycanda mədəni-maarif müəssisələrinin geniş şəbəkəsi yaradıldı, kəndin siması dəyişdi, mədəni səviyyəsi yüksəldi, kənd ali təhsilli mədəni-maarif mütəxəssisləri ilə təmin edildi, əhalinin həyat səviyyəsi yaxşılaşdı". Azərbaycan xalqının mənəvi həyatında, qəlbində və şüurunda əsl dəyişiklik baş verdi. Heydər Əliyev sonralar deyirdi: "...70 il ərzində Azərbaycan xalqı öz milli mənəviyini, dilini, hətta dini yasaq oluna da, dinini də itirməmişdir. Bu quruluşun imkanlarından istifadə edən Azərbaycan xalqı elmi, təhsilini, mədəniyyətini yüksək zirvələre qaldırılmışdır". Heç şübhəsiz, bütün bunlar Azərbaycanın gələcək istiqlalının temellərindən birini təşkil edirdi.

**Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**

*Hər gün 15-20 dəqiqə
sürətlə gəzmək iltihabi prosesləri
aradan qaldırır*



Sağlam həyat sürməyin bir neçə vacib şerti var. Yuxu norması, düzgün qidalanma və idman etmək həmin sıraya daxildir. Gün ərzində idman məşğelələrinə vaxt ayırmak, fiziki fəallıq və yaxud açıq havada gəzmək sağlımlığa çox müsbət təsir göstərir.

AZERTAC xəber verir ki, ABŞ alimləri gündə 20 dəqiqə gəzməyin orqanizmdə iltihabi proseslərin azalmasına kömək etdiyini söyləyirlər. Onların apardığı tədqiqatda aparılan tədqiqatlarda iştirak edən 47 könüllü hər gün yüksək sürelə 20 dəqiqə gəzib. Gəzintidən sonra tədqiqat iştirakçılarının qan analizi aparıllarkən iltihabi markerlərin 5 faiz aşağı düşdüyü müəyyən edilib. Hər gün 15-20 dəqiqə yüksək sürətlə gəzmək orqanizmdə iltihabi prosesləri aradan qaldırıbilər.

Araşdırımların rəhbəri Sudi Konq bildir ki, mütəmadi idman edəndə orqanizmdəki immun hüceyrələri üçün çox faydalıdır. Fiziki fəallıq nəticəsində orqanizmdə hormon istehsalının artması immun sistemine müsbət təsir göstərən reseptorları aktivləşdirir. Lakin bununla belə mütəxəssislər orqanizmi çox yormağı da məsləhət görmürlər.

Dəniz suyunun faydalı təsiri

Yay istirahətini keçirmək üçün ən çox üz tutulan ünvandardan biri də mavi dəniz sularıdır. Çimərlik mövsümündə dənizdə çimmək çox faydalıdır. Dəniz suyunun tərkibi qanın tərkibinə çox yaxındır.

Belə ki, suyun tərkibində olan mikroelementlərin müxtəlifliyi orqanizmə şəfaverici təsir göstərir. Məsələn, maqnezium immuniteti bərpa edir, kalsium sümükleri möhkəmləndirir, yod orqanizmin mübadilə prosesini, kalium qan təzyiqini normalaşdırır, brom sinirləri sakitləşdirir. Çimərken mübadilə prosesinin fəallaşması hesabına orqanizmdə bir çox müsbət dəyişikliklər baş verir. Dəri örtüyünün məsamələri təmizlənir, mübadilə prosesləri sürətlənir, zərərlə maddələr kənarlaşır, orqanizm bərpa olunur ve cavanlaşır. Əbəs yere dənizdə üzməyi damarların möhkəmləndirilməsi və əzələlərin rahatlaşmasına yönəldilmiş professional masajla eyniləşdirmirlər. Suyun temperaturu həmşə bədənin temperaturundan aşağı olduğuna görə orqanizm xərici mühitə uyğunlaşmağa çalışır. Bədən hərarəti azalır, damalar daralır, xərici temperatura öyrəşəndən sonra damalar yenidən genişlənir. Bu, nəinki damalar möhkəmləndirir, həm də mübadilə sistemini süretləndirir, ariqlamağa kömək edir.

Talassoterapiya dəniz və dəniz məhsulları ilə kompleks müalicədən, çimme, hidromasaj, müalicəvi palçıq və yosun sarıları kimi müalicəvi və profilaktik prosedurlardan ibarətdir. Xroniki yorğunluq, stress, damar və oynaq xəstəliklərində, sellülitin ağır formalarında olduqca faydalı təsire malikdir.

Təcrübə göstərir ki, dənizdə çiməndən sonra bədəndə olan cızıq və çapıqlar tez sağalır, hematoma və göyərtılər itir. Həmin keyfiyyətlərinə görə ağıcyər xəstəlikləri, səs tellerinin bərpası və bütün növ boğaz xəstəlikləri zamanı dəniz suyu məsləhət görülür. Üzgүçüllük məşğul olmaq istisnasız olaraq orqanizmin bütün əzələlərin möhkəmləndirir. Bu, nəinki fitnes, həm də əhval-ruhiyyəni qaldırmaq üçün əla vasitədir.

Dəniz kənarında qəbul edilən hava orqanizmi brom və maqnezium ionları ilə zənginləşdirir. Yod hissəcikləri ilə doymuş ok-sigen isə ağıcyər xəstəliklərinin müalicəsində çox faydalı təsir göstərir.

ELAN

Şərifov Cahangir Vahid oğluna verilmiş 0413858 sayılı əmək kitabı təltifi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai-təhsil fakültəsinin II kurs tələbəsi Prokoryeva Viktoriya Mixaylovnanın adına verilmiş tələbə biletini təltifi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qazetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son səhifə

18 oktyabr



Dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb

2018-ci ilde Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin oktyabrın 17-de İsveçrənin Sürix şəhərində püşkatma mərasimi keçirililib. AZERTAC xəber verir ki, püşkatmadada seçmə mərhələdə qrup 2-cisi olan 8 komanda iştirak edib.

Püşkün nəticəsinə əsasən, dünya çempionatına vəsiqə uğrunda Şimali İrlandiya millisi İsveçrə, Xorvatiya, Yunanistan, Danimarka millisi İrlandiya, İsvəç komandası isə İtaliya ilə qarşılaşacaq. Pley-off mərhələsinin ilk oyunları noyabrın 9-11-də, cavab görüşləri isə 12-14-də keçiriləcək.



"Napoli" 26 yaşlı futbolçunu "Çelsi"yə 60-70 milyon avrodan aşağı satmayacaq

"Napoli"nin mərkəz yarımmüdaficəsi Kalidu Kulibali yenidən "Çelsi"nin maraq dairəsindədir. AZERTAC xarici KİV-lər istinadla xəber verir ki, London təmsilçisi dəfələrle 26 yaşlı seneqallı futbolçunu heyətinə qatmağa cəhd etse de, "Napoli" ilə danışqları müsbət nəticələnməyib. Hazırda İtaliya klubu müdafiəçi ilə yollarını ayırmak fikrində deyil. Əgər "Napoli" İtaliya çempionatının qalib olarsa, klub rehbərliyi futbolçunu 60-70 milyon avrodan aşağı məbleğə satmayıacaqını açıqlayıb. Qeyd edək ki, Kalidu Kulibali cari mövsüm İtaliya çempionatında 8 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar örürmə edib.



Mourinyu "Mançester Yunayted"dən məvacibinin artırılmasını tələb edib

"Mançester Yunayted" futbol klubunun baş məşqçisi Joze Mourinyu bu klubla yeni kontraktın şərtlərini müzakirə etməyə hazırlıdır. AZERTAC xəber verir ki, portuqaliyalı mütəxəssis "Mançester Yunayted" ilə sazişin müddətinin artırılmasına bu şərtlə razıdır ki, onun məvacibi əhəmiyyətli dərəcədə artırılsın. Hazırda ildə 15 milyon funt sterlinq məvacib alan Joze Mourinyu istəyir ki, baş məşqçinin sayesinde İngiltərə klubunun qazandığı uğurlar və tərəqqi yeni kontraktda öz əksini tapsın. Xatırlادaq ki, bu mövsümde heç bir matçda uduzmayan "Mançester Yunayted" hazırda İngiltərə peşəkar futbol liqasında ikinci yeri tutur.



"Nyukasl" futbol klubu satışa çıxarılib

İngiltərə Premyer Liqasında çıxış edən və bu ölkənin ən yaşlı klublarından olan "Nyukasl" satışa çıxarılib. Bu bərdə klubun məxsus olduğu "St. James Holdings Limited" şirkətinin yaydığı açıqlamada "Nyukasl"ın daha aydın və parlaq gələcək üçün satışa çıxarıldığı qeyd edilib. Ötən il ikinci liqada - Çempionşipdə mübarizə aparmalı olan "Nyukasl" bu il yenidən Premyer Liqaya qaydırıb. Hazırda 8 turdan sonra aktivində 11 xal olan komanda Premyer Liqada 9-cu sıradadır.

Qeyd edək ki, 1892-ci ildə yaradılan klubun hazırkı sahibi İngilterəli milyarder Mayk Eşlidir. O, 2007-ci ilin iyulunda 134 milyon funt sterlinq ödəyərək klubu sahib olub.



Səlahət Ağayev "Neftçi"nin düşərgəsinə qayıdb

"Neftçi"nin qapıcısı Səlahət Ağayev Türkiyənin İstanbul şəhərindəki "Acıbadəm Fulya" xəstəxanasında müalicə-bərpa prosesini başa vuraraq Bakıya qayıdb. SIA-nın məlumatına görə, komandanın düşərgəsinə qoşulan təcrübəli futbolçu dünən fərdi məşqlərə başlayıb. Qeyd edək ki, sentyabrın 15-də "Zira" ilə oyunoncısı məşqdə zədələnmiş Səlahət Ağayevin iki həftə sonra komandaya birgə məşqlərə başlayacağı gözlənilir.

